

Xarici İqtisadi siyasət (0715, əyani, 300 test)

1.Sual: İqtisadi siyasət nədir? (Çəki: 1)

- a) ☐ İqtisadi siyasət - əmək bölgüsüdür.
 - b) ☐ iqtisadiyyata məqsədyönlü təsir edən dövlət institutlarının fəaliyyətidir.
 - c) ☐ qanunvericiliklə müəyyənləşdirilmiş hüquqi normativ qaydalardır.
 - d) ☐ fəaliyyət alətlərini özündə cəmləşdirən tədbirlər toplusudur.
 - e) ☐ **Yuxarıda qeyd edilənlərin məntiqi ümumiləşməsidir.**
-

2.Sual: Dövlət institutları nədir? (Çəki: 1)

- a) ☐ **Qeyd edilənlərin məntiqi ümumiləşməsidir**
 - b) ☐ Dövləti vəzifələri həyata keçirən təşkilatlardır.
 - c) ☐ qanunvericilik və ya normativ aktlarla yaradılmış təşkilatlardır.
 - d) ☐ əsas missiyası iqtisadi fəaliyyət subyektlərinin davranışlarını
 - e) ☐ iqtisadiyyatın stabilliyini təmin etmək olan təşkilatlardır.
-

3.Sual: Dövlət institutlarının əsas vəzifələrinə hansılar aiddir? (Çəki: 1)

- a) ☐ Səmərəlilik əsasında iqtisadi fəaliyyət subyektlərinin effektiv qarşılıqlı fəaliyyəti təmin edirlər.
 - b) ☐ İqtisadi fəaliyyətin istənilən formada tənzimlənməsi üçün şərait yaradılmasını təmin edirlər
 - c) ☐ Hüquqi nizamın yaradılması tədbirləri vasitəsi ilə təsərrüfat proseslərinə təsir edirlər.
 - d) ☐ Təsərrüfat proseslərinə inzibati təsir vasitəsi ilə tənzimlənməni həyata keçirirlər.
 - e) ☐ **heç bir cavab düz deyil.**
-

4.Sual: Bazar iqtisadiyyatı hansı xüsusiyyətlərə malikdir? (Çəki: 1)

- a) ☐ Mahiyyət etibarı ilə, liberal dəyərlərə əsaslanır
 - b) ☐ daimi rəqabət mübarizəsini ehtiva edir
 - c) ☐ “özü inkişaf edən sistem” kimi mürəkkəbliyə meyllidir
 - d) ☐ Marjinal faydalılığa əsaslanır.
 - e) ☐ **Cavabların üçü doğrudur.**
-

5.Sual: Bazar iqtisadiyyatının inkişafının tarixi mərhələlərinin əsas xüsusiyyətlərinə aid deyildir. (Çəki: 1)

- a) ☐ əmək bölgüsünün sadə formalarının meydana gəlməsi
 - b) ☐ milli dövlətlər cərcivəsində bazar təsərrüfatlarının yaranması
 - c) ☐ dünya bazarının yaranması
 - d) ☐ əkinçiliyin yaranması
 - e) ☐ **iki cavab**
-

6.Sual: İqtisadi siyasətin yaranmasını şərtləndirən əsas amillər hansılar hesab edilir? (Çəki: 1)

- a) ☐ Dünya iqtisadiyyatında I-II əsrlərdə baş verən iqtisadi proseslər
 - b) ☐ təsərrüfatçılıq fəaliyyətinin səmərəliliyinin artırılmasına yaranan zərurət
 - c) ☐ Dövlətlə digər sosial-iqtisadi fəaliyyət subyektləri arasında yeni
 - d) ☐ dövlətin təminədi və təhsis edici rolunun güclənməsi
 - e) ☐ **Cavablardan biri səhvdir.**
-

7.Sual: İqtisadi siyasətin yaranmasını şərtləndirən əsas amillər hansılar hesab edilir? (Çəki: 1)

- a) ☐ **Cavablardan ikisi səhvdir**
- b) ☐ təsərrüfatçılıq fəaliyyətinin səmərəliliyinin artırılmasına yaranan zərurət,

- c) ☐ Dövlətlə digər sosial-iqtisadi fəaliyyət subyektləri arasında yeni
 - d) ☐ dövlətin təminədici və təhsis edici rolunun zəifləməsi
 - e) ☐ Dünya iqtisadiyyatında V-VI əsrlərdə baş verən iqtisadi proseslər
-

8.Sual: İqtisadi siyasətin yaranmasını şərtləndirən əsas amillər hansılar hesab edilir? (Çəki: 1)

- a) ☐ təsərrüfatçılıq fəaliyyətinin səmərəliliyinin artırılmasına yaranan zərurət
 - b) ☐ Dövlətlə digər sosial-iqtisadi fəaliyyət subyektləri arasında yeni
 - c) ☐ **Cavablardan ikisi səhvdir**
 - d) ☐ İnteqrasiyanın yaranması
 - e) ☐ Dünya iqtisadiyyatında XIII-X əsrlərdə baş verən iqtisadi proseslər
-

9.Sual: İqtisadi siyasətin yaranmasını şərtləndirən əsas amillər hansılar hesab edilir? (Çəki: 1)

- a) ☐ **Cavablardan biri düzdür.**
 - b) ☐ təsərrüfatçılıq fəaliyyətinin səmərəliliyinin artırılmasına yaranan zərurət
 - c) ☐ valyuta münasibətlərinin formalaşması
 - d) ☐ İnteqrasiyanın yaranması
 - e) ☐ Dünya iqtisadiyyatında V-VI əsrlərdə baş verən iqtisadi proseslər
-

10.Sual: "İqtisadi siyasət" kateqoriyasının yaranması tarixi hansıdır? (Çəki: 1)

- a) ☐ manufakturanın yaranması
- b) ☐ A.Smitin əmək dəyər nəzəriyyəsinin yaranması
- c) ☐ D.Rikardonun müqayisəli üstünlüklər nəzəriyyəsinin yaranması
- d) ☐ **O. Bismarkın təklifi ilə iqtisadi idarəetmədə "nöqtəvi təsir"**
- e) ☐ pulun meydana gəlməsi

11.Sual: “İqtisadi siyasət” kateqoriyasının yaranması tarixi hansıdır? (Çəki: 1)

- a) ☐ heç biri
 - b) ☐ A.Smitin əmək dəyər nəzəriyyəsinin yaranması
 - c) ☐ D.Rikardonun müqayisəli üstünlüklər nəzəriyyəsinin yaranması
 - d) ☐ beynəlxalq əmək bölgüsünün yaranması
 - e) ☐ pulun meydana gəlməsi
-

12.Sual: “İqtisadi siyasət” kateqoriyasının yaranması tarixi hansıdır? (Çəki: 1)

- a) ☐ Leontyev ziddiyyətinin yaranması
 - b) ☐ A.Smitin əmək dəyər nəzəriyyəsinin yaranması
 - c) ☐ D.Rikardonun müqayisəli üstünlüklər nəzəriyyəsinin yaranması
 - d) ☐ **O. Bismarkın təklifi ilə iqtisadi idarəetmədə “nöqtəvi təsir”**
 - e) ☐ işçi qüvvəsinin beynəlxalq miqrasiyasının meydana gəlməsi
-

13.Sual: Dövlətin iqtisadi siyasəti nədir? (Çəki: 1)

- a) ☐ iqtisadi proseslərin gedişini nizamlamaq vasitəsidir
 - b) ☐ iqtisadi proseslərin gedişinə təsir etmək vasitəsidir
 - c) ☐ iqtisadi proseslərin axarını müəyyənləşdirməkdir
 - d) ☐ **yuxarıdakıların məcmusudur**
 - e) ☐ xidmət tədbirləri toplusudur.
-

14.Sual: Dövlətin iqtisadi siyasəti nədir? (Çəki: 1)

- a) ☐ büdcəni nizamlamaq vasitəsidir
- b) ☐ vergi toplamaq vasitəsidir

- c) ☐ ölkədə maliyyə vəsaitlərinin axarını müəyyənləşdirməkdir
 - d) ☐ sosial şəraitin yaxşılaşdırılmasıdır
 - e) ☐ **iqtisadi proseslərin gedişini nizamlamaq və təsir etmək vasitəsidir**
-

15.Sual: İqtisadiyyatın dövlət tənzimləməsi siyasəti nədir? (Çəki: 1)

- a) ☐ Təcrübi baxımdan siyasət - dövlət tənzimlənməsinin konkret tədbirlər kompleksini əhatə edir.
 - b) ☐ Nəzəri baxımdan siyasət, milli iqtisadiyyatın ən səmərəli inkişaf yolunun müəyyənləşdirilməsini şərtləndirən tədbirlərdir
 - c) ☐ Əməli fəaliyyətin aparıcı motivlərinin sistemli və elmi tədqiqidir
 - d) ☐ İqtisadi siyasət elmi yanaşmalar, inkişaf modeli və proqnozların yaradılmasıdır
 - e) ☐ **Yuxarıdakıların məcmusudur**
-

16.Sual: İqtisadiyyatın dövlət tənzimləməsi siyasəti nədir? (Çəki: 1)

- a) ☐ dövlət tənzimlənməsinin konkret tədbirlər kompleksidir.
 - b) ☐ milli iqtisadiyyatın ən səmərəli inkişaf yolunun müəyyənləşdirilməsidir
 - c) ☐ Əməli fəaliyyətin aparıcı motivlərinin müəyyənləşdirilməsidir
 - d) ☐ elmi yanaşmalar, inkişaf modeli və proqnozların yaradılmasıdır
 - e) ☐ **Yuxarıdakıların məcmusudur.**
-

17.Sual: Rasional iqtisadi təfəkkürün formalaşdırılması nələri ehtiva edir? (Çəki: 1)

- a) ☐ azad rəqabət şəraitində dövlətin vəzifəsinin qavranılması
- b) ☐ **Cavablardan biri səhvdir**
- c) ☐ insanların rasional həlli axtarmalı olduqları "cərcivənin" yaradılması
- d) ☐ firmaların gəlirinin maksimumlaşdırılmasının dərk edilməsidir

- e) ☐ təsərrüfat subyektlərinin özlərinin rəşional həlli axtarmalı olduqları
-

18.Sual: İqtisadi siyasət hansı faktorların təsiri ilə formalaşdırılmalıdır? (Çəki: 1)

- a) ☐ İqtisadi siyasət həmişə iki mühüm faktorun təsiri altında formalaşır: daima
- b) ☐ İqtisadi siyasət ölkənin reallıqları ilə uzlaşdırılmalıdır
- c) ☐ **Sadalanların hamısı düzdür**
- d) ☐ İqtisadi siyasət siyasi qüvvələr nisbətini , istehsal-texniki potensial, sosial
- e) ☐ Sadalanaların heç biri düz deyil.
-

19.Sual: İqtisadi siyasətə təsir faktorlarına aid deyildir. (Çəki: 1)

- a) ☐ dəyişən təsərrüfat şəraiti və iqtisadi tərəkəkkür səviyyəsi.
- b) ☐ Əhalinin demoqrafik göstəriciləri
- c) ☐ istehsal-texniki potensial
- d) ☐ ölkənin qlobal maraqları
- e) ☐ **Sadalanların hamısı düzdür.**
-

20.Sual: "Merkantilizmin" iqtisadi siyasət baxımından əsas xüsusiyyətləri nələrdir? (Çəki: 1)

- a) ☐ kapitalizmin yaranması ilə meydana gəlməsi
- b) ☐ tədqiq obyektinin istehsal sferası olması
- c) ☐ tədqiq obyektinin mübadilə sferası olması
- d) ☐ inkişafın əsasının ticarətdə olması
- e) ☐ **bir cavab səhvdir**
-

21.Sual: Klassiklər sərvətlərin mənbəyini harada axtarırdılar (Çəki: 1)

- a) ☐ Xarici ölkələrdə
 - b) ☐ ticarət və tədiyyə balansında
 - c) ☐ proteksionit (himayəçi) siyasətdə
 - d) ☐ ticarət burjuaziyası ilə zadəganlığın ittifaqında
 - e) ☐ **Hamısı düzdür**
-

22.Sual: Hansı düz deyil? (Çəki: 1)

- a) ☐ İqtisadi inkişafın sürətlənməsi nəticəsində, siyasi iqtisadın klassikləri
 - b) ☐ “klassik” siyasi iqtisadçılar bilavasitə istehsal prosesini tədqiq etməyə
 - c) ☐ A.Smit “bölgü münasibətlərini”, S. de Sismondi “kapitalist sərvətinin istehsalı və yığımı şərtlərini”, D.Rikardo istehlak münasibətlərini əsas tədqiqat obyektinə çevirmişdi.
 - d) ☐ C. Mill vergi qoymanın prinsiplərinin təhlilini vermişdir.
 - e) ☐ **Hamısı.**
-

23.Sual: Dövlətin iqtisadi inkişafdakı rolunun tədqiqində aşağıdakılar mühüm rol oynamışdır. Hansı cavab düz deyildir? (Çəki: 1)

- a) ☐ **Marşal, Valras, Masolla,Viksel, N.Kaldar**
 - b) ☐ T.Sitovski, Valras, E.Mindol,Viksel, Keynes
 - c) ☐ E.Mindol, Valras, Masolla, Viksel, Keynes
 - d) ☐ Masolla A.Berson,Viksel, Keynes ,E.Mindol
 - e) ☐ e) T.Sitovski, Valras, E.Mindol,Viksel, Keynes
-

24.Sual: Dövlətin iqtisadi inkişafdakı rolunun tədqiqində aşağıdakılar mühüm rol oynamışdır. Hansı cavab düzdür? (Çəki: 1)

- a) ☐ Marşal, Valras, Masolla,Viksel, N.Kaldar
- b) ☐ T.Sitovski, E.Mindol,Viksel, Keynes, Marşal

- c) ☐ **E.Mindol, Valras, Masolla, Viksel, Keyns**
 - d) ☐ Masolla A.Berson,Viksel, Marşal,E.Mindol
 - e) ☐ T.Sitovski, Marşal, E.Mindol,Viksel, Keyns
-

25.Sual: Keyns nəzəriyyəsinə xas deyildir. (Çəki: 1)

- a) ☐ bazar “səmərəli tələbi” təmin edə bilmir
 - b) ☐ dövlətin stimullaşdırıcı fəaliyyəti vacibdir
 - c) ☐ **iqtisadi siyasətdə pul – kredit və büdcə siyasəti önəmli deyildir**
 - d) ☐ bazar ideal özünü tənzimləyən mexanizm deyildir
 - e) ☐ xüsusi investisiya və istehlak xərclərinin artımını stimullaşdırmalıdır
-

26.Sual: Keyns nəzəriyyəsinə xas deyildir. (Çəki: 1)

- a) ☐ **bazar “səmərəli tələbi” təmin edə bilir**
 - b) ☐ dövlətin stimullaşdırıcı fəaliyyəti vacibdir
 - c) ☐ iqtisadi siyasətdə pul – kredit və büdcə siyasəti önəmlidir
 - d) ☐ bazar ideal özünü tənzimləyən mexanizm deyildir
 - e) ☐ xüsusi investisiya və istehlak xərclərinin artımını stimullaşdırmalıdır
-

27.Sual: Keyns nəzəriyyəsinə xas deyildir. (Çəki: 1)

- a) ☐ bazar “səmərəli tələbi” təmin edə bilir
 - b) ☐ dövlətin iqtisadiyyata müdaxiləsi vacib deyildir
 - c) ☐ iqtisadi siyasətdə pul – kredit və büdcə siyasəti önəmli deyildir.
 - d) ☐ **heç biri**
 - e) ☐ hamısı
-

28.Sual: Keyns nəzəriyyəsinə xas deyildir (Çəki: 1)

- a) ☐ bazar ideal özünü tənzimləyən mexanizmdir
 - b) ☐ dövlətin iqtisadiyyata müdaxiləsi vacib deyildir
 - c) ☐ investisiya və istehlak xərclərinin artımı xüsusi stimullaşdırmamalıdır
 - d) ☒ heç biri
 - e) ☐ hamısı
-

29.Sual: Müasir ictimai seçim nəzəriyyəsinin əsasını qoyanlar (Çəki: 1)

- a) ☒ C.Byukenen, D.Müller ,Q.Tallo, M.Olson, Erxard
 - b) ☐ Samuelson, Smit, Rikardo, Q.Tallo, M.Olson,
 - c) ☐ Keyns, C.Byukenen, D.Müller ,Samuelson, Smit, Rikardo,
 - d) ☐ Keyns, C,Mill, D.Müller ,P.Kruqman, Smit, U.Petti
 - e) ☐ heç biri
-

30.Sual: İctimai seçim nəzəriyyəsinin mahiyyətini təşkil etmir (Çəki: 1)

- a) ☐ metodoloji fərdilik
 - b) ☐ iqtisadi insan konsepsiyası;
 - c) ☒ maksimum faydalılıq
 - d) ☐ siyasət mübadilədir
-

31.Sual: İctimai seçim nəzəriyyəsinin mahiyyətini təşkil edir (Çəki: 1)

- a) ☐ konstitusiyalı iqtisadiyyat
- b) ☐ metodoloji fərdilik
- c) ☐ iqtisadi insan konsepsiyası;
- d) ☒ hamısı

- e) ☐ siyasət mübadilədir
-

32.Sual: İqtisadi siyasətin əsas vəzifə və problemlərinə aşağıdakılar aiddir: (Çəki: 1)

- a) ☐ İqtisadi sistemin məhsuldarlığının və resursların bölgüsünün
- b) ☐ Resursların yenidən bölgüsünün səmərəliliyi və nəticəliliyinin təmin
- c) ☐ Dövlət xərclərinin maliyyələşdirilməsi və dövlət büdcəsinin
- d) ☐ **a,b,c;**
- e) ☐ a, b.
-

33.Sual: İqtisadi siyasətin əsas vəzifə və problemlərinə aşağıdakılar aiddir: (Çəki: 1)

- a) ☐ Ətraf mühitin qorunması və ekoloji tarazlığın təmin edilməsi
- b) ☐ İqtisadi sistemin məhsuldarlığının səmərəliliyinin təmin edilməsi.
- c) ☐ **hamısı**
- d) ☐ İqtisadiyyatda sabilliyin, inkişafın davamlılığı və tarazlığı
- e) ☐ heç biri
-

34.Sual: İqtisadi siyasətin əsas istiqamətlərinə aid deyildir: (Çəki: 1)

- a) ☐ İqtisadi fəaliyyəti tənzimləyən hüquqi normalara münasibət siyasəti;
- b) ☐ İntegrasiya və xarici iqtisadi siyasət
- c) ☐ **Əsas fondların amortizasiyası siyasəti**
- d) ☐ İnkişaf (artım) və struktur siyasəti;
- e) ☐ Ətraf mühitə təsir siyasəti.
-

35.Sual: İqtisadi siyasətin əsas istiqamətlərinə aid deyildir (Çəki: 1)

- a) ☐ Təsərrüfat proseslərinə təsir siyasəti
 - b) ☐ İqtisadi nizama münasibət siyasəti
 - c) ☐ xarici iqtisadi siyasət;
 - d) ☐ **nəqliyyat parkının yenilənməsi**
 - e) ☐ heç biri
-

36.Sual: İqtisadi siyasətin əsas istiqamətlərinə aid deyildir (Çəki: 1)

- a) ☐ iqtisadiyyatın tənzimlənməsi
 - b) ☐ rəqabətin qorunması
 - c) ☐ azad ticarətin inkişafı;
 - d) ☐ **Əsas fondların amortizasiyası siyasəti**
 - e) ☐ İqtisadi nizama münasibət siyasəti
-

37.Sual: Dövlətin iqtisadi siyasətinin subyektlərinə aşağıdakılar aid edilmir (Çəki: 1)

- a) ☐ dövlət
 - b) ☐ dövlət və onun yerli, regional strukturları
 - c) ☐ qeyri-dövlət ittifaqları və birlikləri
 - d) ☐ **qeyri-hökumət təşkilatları**
 - e) ☐ iri dövlət təşkilatları
-

38.Sual: İqtisadi siyasət konsepsiyası ehtiva edir (Çəki: 1)

- a) ☐ iqtisadiyyata məqsədyönlü təsirin qarşılıqlı əlaqəli məqsədləri,
- b) ☐ iqtisadiyyata əsaslandırılmış təsirin qarşılıqlı əlaqəli məqsədləri
- c) ☐ iqtisadiyyata təsirin prinsipləri, strategiyaları

- d) ☐ iqtisadiyyata təsirin alətləri sistemi
 - e) ☐ hamısı
-

39.Sual: İqtisadi siyasət konsepsiyasına aid edilmir (Çəki: 1)

- a) ☐ iqtisadiyyata məqsədyönlü təsirin qarşılıqlı əlaqəli məqsədləri
 - b) ☐ **iqtisadiyyatda qiymətlərin səviyyəsi**
 - c) ☐ iqtisadiyyata təsirin prinsipləri, strategiyaları
 - d) ☐ iqtisadiyyata təsirin alətləri sistemi
 - e) ☐ hamısı
-

40.Sual: İqtisadi siyasətin əsas məqsədləri (Çəki: 1)

- a) ☐ **iqtisadi artım; tam məşğulluq; qiymət səviyyəsinin və milli valyutanın**
 - b) ☐ iqtisadi artım; tam məşğulluq; qiymət səviyyəsinin sabilliyi, stabil demoqrafik inkişaf
 - c) ☐ gəlirlərin iş və tələbə görə bölgüsü, milli valyutanın sabilliyi; əmək haqqının artımı
 - d) ☐ iqtisadi artım; inflasiya səviyyəsinin sabilliyi, stabil demoqrafik inkişaf
 - e) ☐ hamısı
-

41.Sual: İqtisadi siyasətin əsas məqsədləri hansı xüsusiyyətlərə malik ola bilməz? (Çəki: 1)

- a) ☐ Uzlaşmalı və ardıcıl olmalıdır
 - b) ☐ Komplementar ola bilər
 - c) ☐ Neytral ola bilər
 - d) ☐ Konfliktli ola bilər
 - e) ☐ **Marjinal faydalılığa xidmət etməlidir**
-

42.Sual: Qərar qəbulunda iki alternativdən birinin seçilməsi Errounun (Arrow) “Qeyri – mümkünlük teoreminə” görə, hansı halda mümkünsüzdür. (Çəki: 1)

- a) ☐ Bütün şəxslərin səs hüququ var və bu diktaturanı mümkünsüz edir;
 - b) ☐ Yalnız bu iki alternativə münasibətdə üstünlük vermə kollektiv qərar
 - c) ☐ Qərar qəbul edənlərin üstünlük vermələrinin bütün kombinasiyaları
 - d) ☐ Əgər bütün fərdlər II variantla nisbətən I variantla üstünlük verirlərsə,
 - e) ☐ **Yuxarıdakıların hamısının eyni zamanda mövcudluğu şəraitində.**
-

43.Sual: Xarici iqtisadi siyasətin (XİS) mahiyyəti (Çəki: 1)

- a) ☐ XİS xarici iqtisadi fəaliyyət mexanizmidir
 - b) ☐ XİS dövlətin digər ölkələrlə iqtisadi əlaqələrini öyrənir
 - c) ☐ XİS xarici ticarət əlaqələrinin məcmusudur
 - d) ☐ XİS beynəlxalq münasibətlərin formasıdır
 - e) ☐ **Düz cavab yoxdur**
-

44.Sual: Xarici iqtisadi siyasətin (XİS) mahiyyəti (Çəki: 1)

- a) ☐ XİS ölkənin iqtisadi siyasətinin tərkib hissəsidir
 - b) ☐ **XİS ölkədə iqtisadi resurslardan istifadənin səmərəliliyinin artırılması vasitəsidir**
 - c) ☐ XİS iqtisadi integrasiya alətidir
 - d) ☐ XİS ölkədə çatışmayan resursların əldə edilməsi vasitəsidir
 - e) ☐ XİS Beynəlxalq təşkilatlarla münasibət formasıdır.
-

45.Sual: Beynəlxalq iqtisadi münasibətlərin (BİM) mahiyyəti nədir? (Çəki: 1)

- a) ☐ BİM xarici ticarət münasibətləridir
- b) ☐ BİM dərs adıdır

- c) ☐ **BİM maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı üzrə müxtəlif ölkələrin təsərrüfat subyektləri arasında qarşılıqlı fəaliyyət sistemidir**
 - d) ☐ BİM maddi nemətlərin istehsalı və istehlakı üzrə müxtəlif ölkələrin təsərrüfat subyektləri arasında qarşılıqlı fəaliyyət sistemidir
 - e) ☐ BİM maddi nemətlərin istehsalı və istehlakı üzrə müxtəlif ölkələrin arasında qarşılıqlı münasibətlər sistemidir.
-

46.Sual: Beynəlxalq iqtisadi münasibətlərin (BİM) mahiyyəti nədir? (Çəki: 1)

- a) ☐ BİM xarici əlaqələr sistemidir
 - b) ☐ BİM maddi nemətlərin bölgüsü və mübadiləsi üzrə təsərrüfat subyektləri arasında qarşılıqlı münasibətlər sistemidir
 - c) ☐ **BİM maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı üzrə müxtəlif ölkələrin təsərrüfat subyektləri arasında qarşılıqlı fəaliyyət sistemidir.**
 - d) ☐ BİM maddi nemətlərin istehsalı və istehlakı üzrə müxtəlif ölkələrin təsərrüfat subyektləri arasında qarşılıqlı fəaliyyət sistemidir.
 - e) ☐ BİM maddi nemətlərin istehsalı və istehlakı üzrə müxtəlif ölkələrin arasında qarşılıqlı münasibətlər sistemidir
-

47.Sual: BİM digər iqtisadi münasibətlərdən hansı xüsusiyyətlərlə fərqlənir? (Çəki: 1)

- a) ☐ a) Təsərrüfat münasibətləri milli sərhədlər çərçivəsindən kənara çıxır
 - b) ☐ **mübadilə həcmi daha yüksəkdir**
 - c) ☐ istehsalçılar, satıcılar və alıcılar arasında daha geniş miqyaslı kəskin rəqabət mübarizəsi mövcud olur;
 - d) ☐ resursların, istehsal amillərinin və istehsalın nəticələrinin ölkədən kənar hərəkəti baş verir
 - e) ☐ daxili bazardakı əlaqələrə nisbətən daha yüksək qarşılıqlı asılılığa malikdir
-

48.Sual: BİM-də hansı səviyyələrdə tənzimləmə həyata keçirilmir? (Çəki: 1)

- a) ☐ milli səviyyədə
 - b) ☐ ikitərəfli səviyyədə
 - c) ☐ regional səviyyədə
 - d) ☐ beynəlxalq səviyyədə
 - e) ☐ **TMK-lar səviyyəsində**
-

49.Sual: XİS-in formalarına aid deyildir. (Çəki: 1)

- a) ☐ xarici ticarət əlaqələri
 - b) ☐ xarici investisiya siyasəti
 - c) ☐ **demoqrafik siyasət**
 - d) ☐ valyuta münasibətləri
 - e) ☐ elmi-texniki əməkdaşlıq münasibətləri
-

50.Sual: XİS-in növlərinə aid deyildir. (Çəki: 1)

- a) ☐ stimullaşdırıcı
 - b) ☐ **qənaətcil**
 - c) ☐ məhdudlaşdırıcı
 - d) ☐ əvəzedici
 - e) ☐ proteksionist
-

51.Sual: XİS əsas növlərinə aiddir (Çəki: 1)

- a) ☐ əmtəələrlə ticarət
- b) ☐ xidmətlərlə ticarət
- c) ☐ investisiya axınları
- d) ☐ **azad ticarət**

- e) ☐ valyuta ticarəti
-

52.Sual: Xarici ticarət ölkənin (Çəki: 1)

- a) ☐ İqtisadi gücünü artırır
- b) ☐ Milli gəlirini artırır
- c) ☐ hərbi qüdrətini artırır
- d) ☐ **rəqabət qabiliyyətini yüksəldir**
- e) ☐ rəqabətə dözümlüliyünü zəiflədir
-

53.Sual: Xarici ticarət hansı əlamətlərə malik deyildir? (Çəki: 1)

- a) ☐ ticarət konfliktləri yaradır
- b) ☐ ölkələrarası ziddiyyətlər yaradır
- c) ☐ yerli istehsalı artırır
- d) ☐ **rəqabəti yox edir**
- e) ☐ istehsalın səmərəliliyini artırır
-

54.Sual: Ticarət siyasəti nədir? (Çəki: 1)

- a) ☐ **xarici məhsulların daxili və yerli məhsulların xarici bazarlara daxil olunmasının təmin olunması və tənzimlənməsidir**
- b) ☐ beynəlxalq ticarətin realizasiyası vasitəsidir
- c) ☐ daxili bazarların və istehsalçıların qorunması vasitəsidir
- d) ☐ təbii tərsusların dünya bazarlarına çıxarılması vasitəsidir
- e) ☐ regionalin inkişafının tarazlaşdırılması vasitəsidir.
-

55.Sual: Ticarət siyasəti alətləri hansılardır? (Çəki: 1)

- a) ☐ milli bazarlara, mal və xidmətlərin buraxılmasını tənzimləyən inzibati və

siyasi vasitə, üsul və formalar

- b) ☐ **milli bazarlara, mal və xidmətlərin buraxılmasını tənzimləyən iqtisadi, hüquqi, inzibati və siyasi vasitə, üsul və formalar**
 - c) ☐ banklar və alış-satış mərkəzləri
 - d) ☐ azad iqtisadi zonalar və gömrük ittifaqları.
 - e) ☐ dünya bazarı və beynəlxalq birjalar
-

56.Sual: Ticarət siyasətinin alətləri necə tətbiq edilir? (Çəki: 1)

- a) ☐ birbaşa vasitələrlə
 - b) ☐ dolayı vasitələrlə
 - c) ☐ qoşma vasitələrlə
 - d) ☐ **qanunvericilik normaları vasitəsi ilə**
 - e) ☐ maliyyə vəsaitləri vasitəsi ilə
-

57.Sual: Ticarət siyasətinin tənzimləmə vasitələrinə aid deyildir. (Çəki: 1)

- a) ☐ mülki qanunvericilik normaları
 - b) ☐ hökumətin qərarları
 - c) ☐ beynəlxalq hüquq normaları
 - d) ☐ **korporativ maraqlar**
 - e) ☐ iki və çox tərəfli müqavilə öhdəlikləri
-

58.Sual: Ticarət rejimi aşağıdakıları ehtiva etmir. (Çəki: 1)

- a) ☐ **xarici mal və xidmətlərin qiymətlərinin formalaşması**
- b) ☐ mal və xidmətlərin daxili bazara buraxılmasının tənzimlənməsi
- c) ☐ milli məhsul və xidmətlərin xarici bazarlara buraxılması üçün, tətbiq edilən tədbirlər kompleksidir

- d) ☐ d) ölkənin beynəlxalq iqtisadi münasibətlər sisteminə səmərəli qoşulması,
 - e) ☐ e) ölkənin beynəlxalq əmək bölgüsünün imkanlarından daha çox faydalanması
-

59.Sual: Ölkənin, beynəlxalq əmək bölgüsündə iştirakının səmərəliliyi aşağıdakılarla şərtlənir. (Çəki: 1)

- a) ☐ **iqtisadiyyatın effektivliyinin və resurslardan istifadənin səmərəliliyinin artırılması**
 - b) ☐ milli gəlirin artımı
 - c) ☐ TMK-ların ölkəyə cəlbinin stimullaşdırılması
 - d) ☐ Milli valyutanın möhkəmliyi
 - e) ☐ Milli valyutanın dönərliyi
-

60.Sual: Ölkənin, beynəlxalq əmək bölgüsündə iştirakının səmərəliliyi ehtiva etmir. Səhv cavab hansıdır? (Çəki: 1)

- a) ☐ **Demoqrafik şəraitin yaxşılaşması**
 - b) ☐ Sosial şəraitin yaxşılaşması
 - c) ☐ istehsalın genişləndirilməsi
 - d) ☐ gəlirin artırılması
 - e) ☐ resurslardan istifadənin səmərəliliyinin artırılması
-

61.Sual: Ölkənin, beynəlxalq əmək bölgüsündə iştirakı üçün, əlverişli şəraitin təmin olunması istiqamətlərinə aid deyildir. (Çəki: 1)

- a) ☐ dövlətin daxili bazarda rəqabəti prosesinə müdaxiləsi
- b) ☐ xarici malların daxili bazara daxil olmasını məhdudlaşdırılması
- c) ☐ xarici dövlətlərin daxili bazarlarını qoruma tədbirlərinin neytrallaşması
- d) ☐ xarici dövlətlərin daxili bazarlarını qoruma tədbirləri diskriminasiya xarakteri olduqda, neytrallaşmasını

e) ☐ **milli istehsalın sürətli inkişafının təmin edilməsi**

62.Sual: Beynəlxalq ticarətdə məhdudiyyətlərin tətbiqi prinsiplərinə aid deyildir (Çəki: 1)

- a) ☐ Ölkələr arasında bərabər və ədalətli rəqabət şəraitinin saxlanılması
 - b) ☐ Beynəlxalq mübadilənin iştirakçıları üçün hədsiz ağır ticarət məhdudiyyətlərinin tətbiq olunmaması
 - c) ☐ Ticarət məhdudiyyətlərinin stabilliyi və transperantlığı
 - d) ☐ Ticarət məhdudiyyətlərinin proqnozlaşdırıla bilən olması
 - e) ☐ **azad ticarətin təmin edilməsi**
-

63.Sual: Ticarət siyasəti alətlərinin təsnifləşdirmə meyarlarına aid deyildir. (Çəki: 1)

- a) ☐ Tətbiq sferası;
 - b) ☐ İqtisadi təsir mexanizmləri üzrə;
 - c) ☐ Rəqabət mühitinə təsir məqsədlərinə görə
 - d) ☐ **gəlirin həcminə görə**
 - e) ☐ Ölkələr arası öhdəliklərə görə
-

64.Sual: Ticarət siyasəti dövlətin digər sahə və sektorlarındakı siyasəti ilə bağlı deyildir: (Çəki: 1)

- a) ☐ Ədalətli rəqabətin təmin edilməsi;
 - b) ☐ Dövlət büdcəsinin formalaşması;
 - c) ☐ Ayrı-ayrı sahələrdə istehsalın stimullaşdırılması;
 - d) ☐ **milli siyasət**
 - e) ☐ Kənd təsərrüfatı siyasəti
-

65.Sual: Ticarət siyasəti dövlətin digər sahə və sektorlarındakı siyasəti ilə bağlı deyildir (Çəki: 1)

- a) ☐ davamlı inkişafın təmin edilməsi
 - b) ☐ sənayeləşdirmənin gücləndirilməsi
 - c) ☐ iqtisadi integrasiyanın inkişafı;
 - d) ☐ Valyuta və pul- kredit siyasəti
 - e) ☐ **sosial siyasət**
-

66.Sual: Transformasiya dövrü nədir? (Çəki: 1)

- a) ☐ ilin fəsilələrinin bir birini əvəzləməsi
 - b) ☐ resursların bir sahədən digərinə transferi
 - c) ☐ mülkiyyət münasibətlərinin dəyişməsi
 - d) ☐ **iqtisadi münasibətlər sisteminin dəyişməsi**
 - e) ☐ heç biri
-

67.Sual: Transformasiya dövrünün əlamətlərinə aid deyil (Çəki: 1)

- a) ☐ **əhəlinin demoqrafik keçid dövrü**
 - b) ☐ milli valyutanın stabilliyinin qorunmasının çətinləşməsi
 - c) ☐ mülkiyyət münasibətlərinin dəyişməsi
 - d) ☐ torpaq münasibətlərinin dəyişməsi
 - e) ☐ qanunvericilik bazasının dəyişkənliyi
-

68.Sual: Transformasiya dövrünün xüsusiyyətlərinə aiddir (Çəki: 1)

- a) ☐ **qiymətlərin artması**
- b) ☐ sosial vəziyyətin yaxşılaşması
- c) ☐ valyutanın konvertasiyasının məcburiliyi

- d) ☐ xarici əlaqələrin genişlənməsi
 - e) ☐ iqtisadi siyasətin stabilliyi
-

69.Sual: Vaşinqton konssesusu nədir? (Çəki: 1)

- a) ☐ Vaşinqtonda yemək növü
 - b) ☐ Amerikanın simvolu
 - c) ☐ Vaşinqtonun görmlü yerləri
 - d) ☒ **transformasiya ölkələrinə yardım şərtləri**
 - e) ☐ xarici ölkələrə yardım şərtləri
-

70.Sual: Post-Vaşinqton nədir. (Çəki: 1)

- a) ☐ yeni Vaşinqton şəhəri
 - b) ☐ Vaşinqtondan sonrakı mərhələ
 - c) ☒ **transformasiya ölkələrinə yeni yardım şərtləri**
 - d) ☐ XIX əsr abidəsi
 - e) ☐ xarici ölkələrə yeni yardım şərtləri
-

71.Sual: Transformasiya modellərinə aiddir (Çəki: 1)

- a) ☐ sürətli inkişaf modelu
 - b) ☒ **stabil inkişaf modeli**
 - c) ☐ ağırlı müalicə modeli
 - d) ☐ xarici dəstəyə əsaslanan inkişaf modeli
 - e) ☐ yerli resurslara əsaslanan inkişaf modeli
-

72.Sual: Transformasiya modellərinə aiddir (Çəki: 1)

- a) ☐ davamlı inkişaf modeli
 - b) ☐ stabil inkişaf modeli
 - c) ☐ ağrısız müalicə modeli
 - d) ☐ xarici investisiyalı inkişaf modeli
 - e) ☐ **qradualist inkişaf modeli**
-

73.Sual: Transformasiya modellərinə aiddir (Çəki: 1)

- a) ☐ davamlı inkişaf modelu
 - b) ☐ qeyri-stabil inkişaf modeli
 - c) ☐ ağrısız müalicə modeli
 - d) ☐ təmkinsiz inkişaf modeli
 - e) ☐ **təmkinli inkişaf modeli**
-

74.Sual: Transformasiya modellərinə aiddir (Çəki: 1)

- a) ☐ **Çin inkişaf modeli**
 - b) ☐ Amerikan inkişaf modeli
 - c) ☐ Fransa modeli
 - d) ☐ Alman inkişaf modeli
 - e) ☐ Yapon inkişaf modeli
-

75.Sual: Transformasiya modellərinə aiddir (Çəki: 1)

- a) ☐ **Polşa inkişaf modeli**
- b) ☐ Afrika inkişaf modeli
- c) ☐ İngiltərə modeli
- d) ☐ Misir inkişaf modeli

- e) ☐ Cənubi Koreya inkişaf modeli
-

76.Sual: Dünya təsərrüat sistemi nədir? (Çəki: 1)

- a) ☐ azad sahibkarlar ittifaqı
- b) ☐ təşəbbüskarığa əsaslanan istehsal sistemi
- c) ☐ **ayrı-ayrı ölkələrin qarşılıqlı iqtisadi əlaqələrdə olan təsərrüfatlarının məcmusu**
- d) ☐ dünya ölkələrinin birliyi
- e) ☐ beynəlxalq iqtisadi münasibətlər sistemi
-

77.Sual: Dünya təsərrüfat sisteminin əsas elementlərinə aid deyildir? (Çəki: 1)

- a) ☐ **xarici iqtisadi sistemlər**
- b) ☐ beynəlxalq iqtisadi təşkilatlar
- c) ☐ integrasiya birlikləri
- d) ☐ beynəlxalq kapital bazarı
-

78.Sual: Dünya təsərrüfat sisteminin əsas elementlərinə aid deyildir? (Çəki: 1)

- a) ☐ **inkişaf etməkdə olan ölkələr dövlətlər**
- b) ☐ transmilli korporasiyalar
- c) ☐ beynəlxalq iqtisadi təşkilatlar
- d) ☐ integrasiya birlikləri
- e) ☐ beynəlxalq kapital bazarı
-

79.Sual: Dünya təsərrüfat sisteminin əsas elementlərinə aiddir (Çəki: 1)

- a) ☐ inkişaf etməkdə olan ölkələr
-

- b) ☐ transmilli banklar
 - c) ☐ beynəlxalq iqtisadi münasibətlər
 - d) ☐ ikitərəfli ölkə birlikləri
 - e) ☐ **beynəlxalq kapital bazarı**
-

80.Sual: Dünya təsərrüfat sisteminin əsas elementlərinə aid deyildir? (Çəki: 1)

- a) ☐ **inkişaf etməkdə olan ölkələr**
 - b) ☐ transmilli korporasiyalar
 - c) ☐ beynəlxalq iqtisadi təşkilatlar
 - d) ☐ integrasiya birlikləri
 - e) ☐ beynəlxalq kapital bazarı
-

81.Sual: Beynəlxalq əmək bölgüsünün mahiyyətini xarakterizə etmir (Çəki: 1)

- a) ☐ dünya ölkələrinin resurslarla fərqli təminatı
 - b) ☐ dünya ölkələrinin təbii iqlim şəraitinin fərqliliyi
 - c) ☐ dünya ölkələrinin iqtisadi inkişaf modellərinin fərqliliyi
 - d) ☐ dünya ölkələrinin texnoloji inkişaf səviyyəsinin müxtəlifliyi
 - e) ☐ **dünya ölkələrinin inkişaf səviyyəsinə görə təsnifatı**
-

82.Sual: Beynəlxalq əmək bölgüsü modellərinə aiddir (Çəki: 1)

- a) ☐ **Rikardo modeli**
- b) ☐ Smit modeli
- c) ☐ Neoklassiki model
- d) ☐ Mill modeli
- e) ☐ Leontyev modeli

83.Sual: Beynəlxalq əmək bölgüsü modellərinə aiddir (Çəki: 1)

- a) ☐ Marşall modeli
- b) ☒ **Xekşer-Olin modeli**
- c) ☐ Neoliberal model
- d) ☐ Stolper-Samuelson modeli
- e) ☐ Erxard modeli

84.Sual: Beynəlxalq əmək bölgüsü modellərinə aiddir (Çəki: 1)

- a) ☐ Rikardo -Mill modeli
- b) ☐ Xekşer-Samuelson modeli
- c) ☐ Neoliberal model
- d) ☐ Amerikan modeli
- e) ☒ **heç biri**

85.Sual: İqtisadi açıqlığın yaratdığı üstünlüklərə aiddir. Səhv cavab hansıdır? (Çəki: 1)

- a) ☒ **Gömrük xərclərinə qənaət**
- b) ☐ əmtəələrin hərəkətinin asanlaşması
- c) ☐ xidmətlərin asanlaşması
- d) ☐ insanların hərəkətinin asanlaşması
- e) ☐ iqtisadi integrasiyanın stimullaşdırılması

86.Sual: İqtisadi açıqlığın yaratdığı problemlərə aiddir. Səhv cavab hansıdır? (Çəki: 1)

- a) ☒ Daxili bazarda yerli məhsullara rəqabətin yüksəlməsi

- b) ☐ **Dünya bazarında qiymətlərinin aşağı düşməsi**
 - c) ☐ Daxili istehsalın ixrac yönümlüyünün yüksəlməsi
 - d) ☐ İqtisadi təhlükəsizliyin zəifləməsi ehtimalının artması
 - e) ☐ Milli valyutanın dönərliliyinə tələbin yüksəlməsi
-

87.Sual: İqtisadi açıqlığın yaratdığı problemlərə aid deyildir (Çəki: 1)

- a) ☐ Daxili bazarda yerli məhsullara rəqabətin zəifləməsi
 - b) ☐ Xarici məhsulların daxili bazarda qiymətlərinin qalxması
 - c) ☐ **İqtisadi təhlükəsizliyin güclənməsi ehtimalının artması**
 - d) ☐ Milli valyutanın dönərliliyinin zəifləməsi
 - e) ☐ Heç biri
-

88.Sual: Milli iqtisadi təhlükəsizlik konsepsiyasının mahiyyətinə aid deyildir (Çəki: 1)

- a) ☐ **İqtisadi fəaliyyət sübyektlərinin gəlirlərinin azalması**
 - b) ☐ İqtisadi inkişafın sürətlənlənməsi
 - c) ☐ Valyutanın dönərliliyinə tələbin yüksəlməsi
 - d) ☐ Daxili bazarda rəqabətin güclənməsi
 - e) ☐ Dövlət borçlarının artması
-

89.Sual: Makroiqtisadi dayanıqlığın mahiyyətini ifadə etmir (Çəki: 1)

- a) ☐ sürətlənən inkişaf
- b) ☐ stabil inkişaf
- c) ☐ artan inkişaf
- d) ☐ **iki cavab səhvdir**

90.Sual: Makroiqtisadi dayanıqlılığın mahiyyətini ifadə edir (Çəki: 1)

- a) ☐ **Rəvan inkişaf**
- b) ☐ impulsiv inkişaf
- c) ☐ qeyri-stabil inkişaf
- d) ☐ azalan inkişaf
- e) ☐ iki cavab səhvdir

91.Sual: Makroiqtisadi dayanıqlılığın mahiyyətini ifadə etmir (Çəki: 1)

- a) ☐ sürətlənən inkişaf
- b) ☐ sıçrayışlı inkişaf
- c) ☐ stabil inkişaf
- d) ☐ azalan inkişaf
- e) ☐ **bir cavab səhvdir**

92.Sual: Davamlı inkişafın sərhədlərinə aiddir (Çəki: 1)

- a) ☐ Xəzərin orta xətti
- b) ☐ Stabil inflyasiya səviyyəsi
- c) ☐ **Sosial minimum**
- d) ☐ Maksimum əməkhaqqı
- e) ☐ dövlət sərhədləri

93.Sual: Davamlı inkişafın sərhədlərinə aiddir (Çəki: 1)

- a) ☐ İqtisadi sərhədlər
- b) ☐ Stabil inflyasiya səviyyəsi

- c) ☐ **ekoloji maksimum**
 - d) ☐ Minumum əməkhaqqı
 - e) ☐ gömrük sərhədləri
-

94.Sual: Davamlı inkişafın sərhədlərinə aiddir (Çəki: 1)

- a) ☐ **İqtisadi səmərəlilik səviyyəsi**
 - b) ☐ ekoloji tarazılıq səviyyəsi
 - c) ☐ Minumum əməkhaqqı
 - d) ☐ gömrük sərhədləri
 - e) ☐ heç biri
-

95.Sual: Davamlı inkişafın sərhədlərinə aid deyil (Çəki: 1)

- a) ☐ İqtisadi sərhədlər xətti
 - b) ☐ Stabil inflyasiya səviyyəsi
 - c) ☐ **hamısı**
 - d) ☐ Minumum əməkhaqqı
 - e) ☐ gömrük sərhədləri
-

96.Sual: Makroiqtisadi dayanıqlılığın mahiyyətini ifadə edir (Çəki: 1)

- a) ☐ İqtisadiyyatın tarazlı strukturu
 - b) ☐ Tarazlı regional inkişaf
 - c) ☐ İqtisadiyyatın innovativ strukturu
 - d) ☐ İqtisadiyyatın açıqlığı
 - e) ☐ **üç cavab səhvdir**
-

97.Sual: Makroiqtisadi dayanıqlılığın təmin edilməsi ehtiva etmir (Çəki: 1)

- a) ☐ müsbət xarici ticarət saldosu
 - b) ☐ Milli valyutanın tam dönərliliyi
 - c) ☐ Mərkəzi bankın açıq bazarda əməliyyatlarını
 - d) ☐ Yaşayış səviyyəsinin yüksəkliyini
 - e) ☐ **Heç birini**
-

98.Sual: Makroiqtisadi dayanıqlılığın təmin edilməsi ehtiva etmir (Çəki: 1)

- a) ☐ müsbət xarici ticarət saldosu
 - b) ☐ Stabil əhali artımı
 - c) ☐ Mərkəzi bankın açıq bazarda əməliyyatlarını
 - d) ☐ Yoxsulluq səviyyəsində yaşayanların sayının əhalinin 30% qədərində olması
 - e) ☐ **hamısı doğrudur**
-

99.Sual: Davamlı inkişaf kateqoriyası kimin adı ilə ağılıdır. (Çəki: 1)

- a) ☐ A Smit
 - b) ☐ D Rikardo
 - c) ☐ **Bruntland**
 - d) ☐ Xekşer-Olin
 - e) ☐ B. Obamo
-

100.Sual: Davamlı inkişaf hansı səbəblərdən zəruridir. (Çəki: 1)

- a) ☐ əhalinin gəlirləri artır
- b) ☐ yoxsulluq səviyyəsi aşağı düşür
- c) ☐ **gələcək nəsillərə pay saxlamaq gərəkdir.**

- d) ☐ dünya əhalisi artır
 - e) ☐ xəstəliklər sürətlə çoxalır
-

101.Sual: Davamlı inkişafın təmin edilməsi şərtlərinə aiddir (Çəki: 1)

- a) ☐ indiki nəsillərin minimal həyat səviyyəsinin təmin edilməsi
 - b) ☐ gələcək nəsillərə pay saxlanması
 - c) ☐ qlobal problemlərin həlli
 - d) ☐ müharibələrin dayandırılması
 - e) ☐ **iki cavab düzdür**
-

102.Sual: İqtisadi təhlükəsizliyin mahiyyətinə aid deyildir (Çəki: 1)

- a) ☐ iqtisadiyyatın harmonik strukturu
 - b) ☐ ölkədən kənar təsirlərin qarşısının inzibati yolla alınması
 - c) ☐ ekoloji dayanıqlığın təmin edilməsi
 - d) ☐ milli valyuta ehtiyatlarının qızıllda saxlanması
 - e) ☐ **variantlardan üçü**
-

103.Sual: İqtisadi təhlükəsizliyin mahiyyətinə aiddir (Çəki: 1)

- a) ☐ **iqtisadiyyatın tarazlı strukturu**
 - b) ☐ ölkədən kənar təsirlərin qarşısının qeyri-iqtisadi üsullarla alınması
 - c) ☐ ekoloji təhlükəsizliyin təmin edilməsi
 - d) ☐ milli valyuta ehtiyatlarının xarici valyutalarda saxlanması
 - e) ☐ tranzit potensialının inkişaf etdirilməsi
-

104.Sual: Qloballaşma konsepsiyasına aid deyildir. (Çəki: 1)

- a) ☐ təsərrüfat həyatının beynəlmiləlləşməsi
 - b) ☐ beynəlmiləlləşmənin yeni mərhələsi (marksist yanaşma)
 - c) ☐ bərabər tərəfdaşlıq bərabər asılılıq yaradır
 - d) ☐ formalaşmış sosial şərait qloballaşmanı gücləndirir.
 - e) ☐ **milli maraqların prioritetliyi qloballaşmanı gücləndirir.**
-

105.Sual: Dünya təsərrüfatı nəzəriyyələrinə aid deyil (Çəki: 1)

- a) ☐ Mərhələli inkişaf nəzəriyyəsi
 - b) ☐ Vahid industrial cəmiyyət nəzəriyyəsi
 - c) ☐ Post industrial cəmiyyət nəzəriyyəsi
 - d) ☐ Vahid sivilizasiya nəzəriyyəsi
 - e) ☐ **Vahid təbiət nəzəriyyəsi**
-

106.Sual: Dünya təsərrüfatı mexanizmi aşağıdakı əlamətlərlə xarakterizə edilmir. (Çəki: 1)

- a) ☐ mülkiyyətin reallaşdırılması sistemidir.
 - b) ☐ Məhsuldar qüvvələrin istifadəsi sistemidir.
 - c) ☐ Dünya təsərrüfatının nisbətlərinin tənzimlənməsi sistemidir
 - d) ☐ İstehsal münasibətləri ilə məhsuldar qüvvələrin arasındakı ziddiyyətlərin həlli sistemidir
 - e) ☐ **Ölkələr arası mübahisələrin həlli sistemidir**
-

107.Sual: Dünya təsərrüfatının əsas sistem yaradıcı elementidir (Çəki: 1)

- a) ☐ transmilli şirkətlər
- b) ☐ iri korporasiyalar
- c) ☐ **Dünya bazarı**

- d) ☐ Neft-qaz ehtiyatları
 - e) ☐ Milli dövlətlər
-

108.Sual: Dünya iqtisadi nizamına daxil deyildir. (Çəki: 1)

- a) ☐ beynəlxalq valyuta sistemi
 - b) ☐ dünya ticarət sistemi
 - c) ☐ beynəlxalq vergi qoyma prinsipləri
 - d) ☒ **ikiqat vergi qoymadan qaçma prinsipi**
 - e) ☐ TRİİPS sənədlər paketi
-

109.Sual: Ökənin dünya təsərrüfat sistemində iştirakını müəyyənləşdirən parametrlər (Çəki: 1)

- a) ☐ Dünya ticarətində payı ilə
 - b) ☐ Milli iqtisadiyyatda xarici faktorların iştirakı ilə
 - c) ☐ Xarici borclanmanın həcmi ilə
 - d) ☒ **ərazisinin ölçüləri ilə**
 - e) ☐ idxal kvotalarının həcmi ilə
-

110.Sual: Beynəlxalq istehsal nədir? (Çəki: 1)

- a) ☐ Beynəlxalq bazarlar üçün istehsal
 - b) ☐ Müxtəlif ölkələrdə olan filiallarda olan istehsal
 - c) ☐ İxrac üçün istehsal
 - d) ☒ **Birbaşa və ya portfel formasında xarici sahibkarlıq kapitalı əsasında istehsal**
 - e) ☐ Xarici xammal əsasında istehsal
-

111.Sual: Beynəlxalq istehsalın sahəvi və regional cəmlənməsi əlamətlərinə aid deyildir. (Çəki: 1)

- a) ☐ İlkin sektorda korporasiyaların beynəlxal fəallığı kəskin aşağı düşmüşdür.
 - b) ☐ TMK-ların xidmət sferasında fəallığı kəskin artmışdır.
 - c) ☐ Sahibkar kapitalı əsasən inkişaf etmiş ölkələr arasında gedir.
 - d) ☐ Transmilliləşmə əmsalı inkişaf etməkdə olan ölkələrdə daha yüksəkdir.
 - e) ☐ **Inkişaf etmiş ölkələrin kompaniyalarının istehsal güclərinin əsas hissəsi ölkə daxilində yerləşdirilmişdir.**
-

112.Sual: Beynəlxalq əmək bölgüsünün mahiyyətinə aid deyil (Çəki: 1)

- a) ☐ Beynəlxalq ixtisaslaşmaya əsaslanır.
 - b) ☐ **Beynəlxalq ticarətə əsaslanır**
 - c) ☐ Beynəlxalq kooperasiyanı şərtləndirir
 - d) ☐ Dünya bazarının inkişafının əsas vasitəsidir.
 - e) ☐ İxtisaslaşma və kooperasiyalılığın inkişafı ETT ilə bağlıdır.
-

113.Sual: Regional iqtisadi inteqrasiya (Çəki: 1)

- a) ☐ Dayanıqlı iqtisadi əlaqələrin inkişafı prosesidir
 - b) ☐ İnteqrasiyanın məqsədlərindən biri dövlətlərin bazar sərhədləri genişləndirməklə öz zəif mövqelərini möhkəmlətməkdən ibarətdir
 - c) ☐ **İnteqrasiya xarici ticarət dövriyyəsini genişləndirməyin əsas vasitəsidir.**
 - d) ☐ İnteqrasiya dünya istehsal prosesinin inkişaf formasıdır
 - e) ☐ İnteqrasiya resurs çatışmazlığının həlli vasitəsidir
-

114.Sual: Qloballaşma özündə aşağıdakıları ehtiva etmir. (Çəki: 1)

- a) ☐ Təsərrüfat həyatının beynəlmilliləşməsini

- b) ☐ Müxtəlif ölkələrin xarici ticarət üzrə qarşılıqlı fəaliyyətinin artmasını
 - c) ☐ Beynəlxal iqtisadi infrastrukturun yaranmasını
 - d) ☐ Dünya təsərrüfatının yaranmasını
 - e) ☐ **Regional iqtisadi konfliktlərin yaranmasını**
-

115.Sual: Qloballaşmanın səviyyəsini müəyyənləşdirən parametrlər (Çəki: 1)

- a) ☐ Xarici kapitalın nəzarət etdiyi müəssisələrdə sahibkar kapitalın hərəkəti
 - b) ☐ Xarici kapitalın nəzarət etdiyi müəssisələrdə borc kapitalın hərəkəti
 - c) ☐ İstehsal faktorlarının beynəlxalq hərəkəti
 - d) ☐ **Elmi-texniki tərəqqinin sürəti**
 - e) ☐ İşçi qüvvəsinin beynəlxalq hərəkəti
-

116.Sual: Qloballaşmanın milli təsərrüfatlara təsiri (Çəki: 1)

- a) ☐ Təkmil rəqabət şəraitində qırı-ayrı ölkələrin iqtisadi inkişafına
 - b) ☐ Onun sayəsində istehsal miqyasında qənaət imkanları yaranır
 - c) ☐ İstehsal faktorlarının dünyada yerləşməsinin səmərəliliyi artır
 - d) ☐ **İnkişaf etməkdə olan ölkələr daha çox fayda əldə edirlər**
 - e) ☐ Stolper- Samuelson teoreminə görə istehsal faktorlarının qiymətləri
-

117.Sual: Qarşılıqlı asılılığın əlamətləri (Çəki: 1)

- a) ☐ Təsərrüfatçılığın beynəlmilləşməsi qarşılıqlı asılılığı gücləndirir
- b) ☐ Qarşılıqlı asılılıq məcmu tələbin artmasını stimullaşdırır.
- c) ☐ Qarşılıqlı asılılıq sayəsində əsas ticarət tərəfdaşı olan inkişaf etmiş ölkələrdə
- d) ☐ ÜDM-in artımı idxalçı ölkələrdə daxili istehsalı artırır.
- e) ☐ Qarşılıqlı asılılıq şəraitində iqtisadi güc ,gəliri ucuz işçi qüvvəsindən daha

çox artırır

- f) ☐ **Qarşılıqlı asılıq iqtisadi təhlükəsizliyi gücləndirir.**
-

118.Sual: İqtisadi təhlükəsizliyin mahiyyətinə cavab vermir: (Çəki: 1)

- a) ☐ İnkişaf problemi kimi ilk dəfə 1974 il Braziliya
- b) ☐ Beynəlxalq iqtisadi təhlükəsizlik ölkələrin elə qarşılıqlı fəaliyyətini ehtiva
- c) ☐ Milli iqtisadi təhlükəsizlik iqtisadiyyatın daxili və xarici ,qeyri əlverişli
- d) ☐ **İqtisadi təhlükəsizlik, aşağı inflyasiya, işsizlik,yüksək əmək haqqı və iqtisadi artım deməkdir**
- e) ☐ Milli iqtisadi təhlükəsizlik daxili və xarici faktorlara ayrılır
-

119.Sual: Bazar anlayışının əsas mahiyyətinə aid deyildir (Çəki: 1)

- a) ☐ Bazar mübadilə sferasında baş verən satış məkanıdır.
- b) ☐ Bazar istehsal,bölgü,mübadilə və istehlak proseslərində iştirak edən insanların arasında yaranan iqtisadi münasibətlər sistemidir
- c) ☐ Bazar müxtəlif mülkiyyət formalarının istifadəsinə əsaslanan fəaliyyət mexanizmidir.
- d) ☐ Bazar pul-əmtəə və maliyyə-kredit münasibətlərinə əsaslanan fəaliyyət mexanizmidir.
- e) ☐ **Bazar alıcı və satıcılardan vergi və rüsumların toplandığı məkandır.**
-

120.Sual: Sivil bazar münasibətlərinin əsasını təşkil etmir (Çəki: 1)

- a) ☐ mülkiyyət hüquqlarının realizasiyası
- b) ☐ istehsalın demokratikləşməsi
- c) ☐ bazar infrastrukturunun yaradılması
- d) ☐ **qiymətlərin korporativ maraqlara müvafiq tənzimlənməsi**
- e) ☐ Dövlət tənzimləyicilərinin mövcudluğu.
-

121.Sual: Sivil bazar münasibətlərinin formalaşmasının zəruri şərti hesab edilmir (Çəki: 1)

- a) ☐ Mülkiyyət və təsərrüfatçılıq çoxnövliyünün formalaşdırılması və
 - b) ☐ Defisit iqtisadiyyatın prioritet istiqamətlərinin struktur yenidən
 - c) ☐ İqtisadiyyatın açıq sistemə çevrilməsi və xarici investisiyanın
 - d) ☐ **İdxal kvotası və lisenziyalasdırmanın tətbiq edilməsi**
 - e) ☐ Müvafiq hüquqi qanunvericiliyin və normativ bazanın yaradılması.
-

122.Sual: Bazarın mahiyyətini ifadə edən funksiyalar (Çəki: 1)

- a) ☐ Əmtəə istehsalının özünütənzimləmə funksiyası
 - b) ☐ Stimullaşdırıcı funksiya
 - c) ☐ Tənzimləyici funksiya
 - d) ☐ **Özünüinkişaf funksiyası**
 - e) ☐ Təsərrüfatçılığın demokratikləşməsi funksiyası.
-

123.Sual: Bazar sisteminin fəaliyyət göstərməsinin zəruri elementlərinə aid edilmir. (Çəki: 1)

- a) ☐ İstehsalçı və istehlakçılar
 - b) ☐ İqtisadi xüsusiləşmə
 - c) ☐ Qiymətlər
 - d) ☐ Tələb və təklif
 - e) ☐ **İnhisarlar**
-

124.Sual: Bazar sisteminin fəaliyyət göstərməsinin zəruri elementlərinə aiddir. (Çəki: 1)

- a) ☐ **Rəqabət şəraiti**

- b) ☐ Əhalinin artımı
 - c) ☐ Təbii şəraitin müxtəlifliyi
 - d) ☐ İdaxal və ixracın inkişafı
 - e) ☐ Beynəlxalq iqtisadi əlaqələr
-

125.Sual: Bazar mexanizminin fəaliyyətinin əsas prinsiplərinə aid deyildir.
(Çəki: 1)

- a) ☐ Marjinal təhlil
 - b) ☐ Alternativ seçimin xərcləri
 - c) ☐ İqtisadi rasionallıq
 - d) ☐ Defisitlik problemi
 - e) ☐ **Qazancın zəruriliyi.**
-

126.Sual: Bazarın strukturuna əsasən qruplaşdırılma meyarlarına aid deyildir.
(Çəki: 1)

- a) ☐ Bazar münasibətləri obyektlərinin iqtisadi təyinatına görə
 - b) ☐ Əmtəə qruplarına görə
 - c) ☐ Ərazi əlamətlərinə görə
 - d) ☐ İnhisarçılıq səviyyəsinə görə
 - e) ☐ **Qiymətlərin səviyyəsinə görə**
-

127.Sual: Bazarın əsas növlərinə aid deyildir (Çəki: 1)

- a) ☐ Əmtəə və xidmətlər bazarı
- b) ☐ İstehsal faktorları bazarı
- c) ☐ Maliyyə bazarları
- d) ☐ İşçi qüvvəsi abzarı

e) ☐ **Dünya bazarı**

128.Sual: Rəqabətli bazarın əsas əlamətlərinə aid deyildir (Çəki: 1)

- a) ☐ məhsulların differensiasiyası
 - b) ☐ "rəqib" məhsulların çoxsaylı satıcıları
 - c) ☐ **Alıcıların zövq müxtəlifliyi**
 - d) ☐ Bazara girişin sərbəstliyi
 - e) ☐ Rəqabətin nizamlanması
-

129.Sual: Texnoloqiyların ötürülməsinin mühüm forması hansıdır: (Çəki: 1)

- a) ☐ **lisenziya müqavilələri**
 - b) ☐ inciniring müqavilələri
 - c) ☐ françayzing müqavilələri
 - d) ☐ forfeyting
 - e) ☐ faktoring
-

130.Sual: Aşağıdakılardan biri müasir valyuta bazarına xas xüsusiyyət deyil: (Çəki: 1)

- a) ☐ valyuta əməliyyatlarının unifikasiyası
 - b) ☐ valyuta əməliyyatlarının global miqyası
 - c) ☐ valyuta bazarlarının qloballaşması və inteqrasiyası
 - d) ☐ spekulyativ sazişlərin geniş miqyası
 - e) ☐ **sabit valyuta məzənnələri**
-

131.Sual: Aşağıdakı hansı variantda beynəlxalq iqtisadi inteqrasiyanın inkişaf mərhələlərinin ardıcılığı pozulmuşdur: (Çəki: 1)

- a) ☐ **siyasi ittifaq**
 - b) ☐ azad ticarət zonaları
 - c) ☐ gömrük ittifaqı
 - d) ☐ ümumi bazar
 - e) ☐ iqtisadi və valyuta birliyi
-

132.Sual: Dünya iqtisadiyyatının və dünya təsərrüfat əlaqələrinin müasir vəziyyəti aşağıdakı kimi xarakterizə edilir: (Çəki: 1)

- a) ☐ **bazar münasibətlərinin total üstünlüyü ilə**
 - b) ☐ bazar münasibətlərinin məhdud yayılması ilə
 - c) ☐ total tənzimlənən iqtisadiyyatın hər yerdə yayılması ilə
 - d) ☐ ideoloji baxışlara əsaslanan münasibətlərin üstünlük təşkil etməsi ilə
 - e) ☐ siyasi razılaşmalara əsaslanan münasibətlərin üstünlük təşkil etməsi ilə
-

133.Sual: Müasir vahid dünya bazar iqtisadiyyatında sistem formalaşdırıcı amil rolunda çıxış edir: (Çəki: 1)

- a) ☐ **kapital**
 - b) ☐ tələb
 - c) ☐ təklif
 - d) ☐ elmi-texniki tərəqqi
 - e) ☐ rəqabət qabiliyyəti
-

134.Sual: Proteksionizm və liberallaşdırma arasında xarici iqtisadi siyasət seçimi asılıdır: (Çəki: 1)

- a) ☐ ölkənin coğrafi vəziyyətindən
- b) ☐ elmi-texniki potensialın vəziyyətindən

- c) ☐ təbii resursların mövjudluğundan
 - d) ☐ **ölkədəki konkret siyasi-iqtisadi vəziyyətdən**
 - e) ☐ kommunikasiya vasitələrinin inkişaf dərəcəsi
-

135.Sual: Dünya inkişafının texnogen modelinə görə əyalət dünya bazarında ixtisaslaşır: (Çəki: 1)

- a) ☐ elm tutumlu məhsullar göndərilməsi üzrə
 - b) ☐ işçi qüvvəsi üzrə
 - c) ☐ **xammal və enerji daşıyıcılarının göndərilməsi üzrə**
 - d) ☐ xidmət göstərilməsi sahəsində
 - e) ☐ xidmət göstərilməsi sahəsində
-

136.Sual: Formalaşan qlobal dünya təsərrüfatının tərkibinə aşağıdakı milli iqtisadiyyatlar daxil deyil: (Çəki: 1)

- a) ☐ sənaye inkişaf etmiş ölkələrin
 - b) ☐ inkişaf etməkdə olan ölkələrin
 - c) ☐ keçid iqtisadiyyatlı ölkələrin
 - d) ☐ yeni sənaye ölkələrinin
 - e) ☐ **dördüncü dünya ölkələrinin**
-

137.Sual: Ölkələrin BƏB-də iştirakının əsas motivi: (Çəki: 1)

- a) ☐ yeni texnologiya və biliklərin əldə edilməsi imkanı
- b) ☐ ölkələr arasında təsir dairələrinin bölünməsi imkanı
- c) ☐ **iqtisadi fayda əldə etmək imkanı**
- d) ☐ xammal və enerji mənbələrinə yiyələnmək imkanı
- e) ☐ müstəqilliyin qorunmasına təminat imkanı

138.Sual: Konkret ölkənin ayrı-ayrı əmtəə və xidmət istehsalı üzrə ixtisaslaşması asılıdır: (Çəki: 1)

- a) ☐ istehsalın təşkilinin qabaqjıl metodlarından istifadə edilməsindən
- b) ☐ beynəlxalq normativ-hüquqi norma və qaydalardan istifadə edilməsindən
- c) ☐ **ölkənin sosial-iqtisadi xüsusiyyətlərindən**
- d) ☐ joğrafi mövqeyindən
- e) ☐ iqlim şəraitindən

139.Sual: M.Porterə görə rəqabət üstünlüyünün əsas mənbələrinə aid deyil: (Çəki: 1)

- a) ☐ fəaliyyətin təşkilinin yeni üsul və metodları
- b) ☐ **əldə edilə bilən təbii resursların mövjudluğu**
- c) ☐ əsas rəqiblərin seçdikləri rəqabət dairəsindən fərqli sahənin seçilməsi
- d) ☐ qlobal rəqabət strategiyasına keçilməsi
- e) ☐ istehsalın yeni texnologiya və komponentlərinin tətbiqi

140.Sual: Aşağıda göstərilən səbəblərdən hansı firmaların bazarda rəqabət qabiliyyətinin itirilməsinə aid deyil: (Çəki: 1)

- a) ☐ istehsal amillərinin pisləşməsi
- b) ☐ istehsal amillərinin pisləşməsi
- c) ☐ **ölkədə güclü bank sektorunun olmaması**
- d) ☐ yeni texnoloji qərarların qəbulu və axtarılması sahəsində mübarizənin yoxluğu
- e) ☐ daxili problemlərə diqqətin verilməsi və öz fəaliyyətindən razılıq

141.Sual: Ən zəif inkişaf etmiş ölkələr yerləşir: (Çəki: 1)

- a) ☐ Şimali Afrikada
 - b) ☐ Şərqi Avropada
 - c) ☐ Orta Asiyada
 - d) ☐ Cənubi Asiyada
 - e) ☐ **Tropik Afrikada**
-

142.Sual: Üçüncü dünya ölkələrində sosial problemlərdən birinə aiddir: (Çəki: 1)

- a) ☐ **iş yerlərinin çatışmaması və əhali artımının yüksək səviyyəsi**
 - b) ☐ coğrafi mövqe
 - c) ☐ regionlar üzrə iqtisadi inkişafın bərabərliyi
 - d) ☐ təhsilin yüksək səviyyəsi
 - e) ☐ emaledici sənayenin nisbətən yüksək inkişaf səviyyəsi
-

143.Sual: İnkişaf etməkdə olan ölkələrin xarici borcları XX əsrin sonuna: (Çəki: 1)

- a) ☐ **artmışdır**
 - b) ☐ sabit qalmışdır
 - c) ☐ azalmışdır
 - d) ☐ azalmağa doğru meyilli idi
 - e) ☐ çox cüzi idi
-

144.Sual: Nəticələri dünya bazarında reallaşdırılan müəyyən istehsal fəaliyyəti növləri üzrə ölkələrin ixtisaslaşması: (Çəki: 1)

- a) ☐ beynəlxalq integrasiya deməkdir
- b) ☐ beynəlxalq kooperasiya deməkdir

- c) ☐ **BƏB deməkdir**
 - d) ☐ istehsalın beynəlxalq təmərküzləşməsi deməkdir
 - e) ☐ beynəlxalq ixtisaslaşma deməkdir
-

145.Sual: Ayrı-ayrı ölkələrin dünya iqtisadiyyatında yeri aşağıdakı göstəriciyə görə müəyyənləşdirilir: (Çəki: 1)

- a) ☐ ərazisinin ölçüsünə görə
 - b) ☐ əhalisinin sayına görə
 - c) ☐ coğrafi mövqeyinə görə
 - d) ☐ **Milli məcmu məhsulun ölçüsünə görə**
 - e) ☐ hərbi gücünə görə
-

146.Sual: Hansı siyasi amil bazar konyunkturuna təsir etmir: (Çəki: 1)

- a) ☐ terror aktı
 - b) ☐ lokal müharibə
 - c) ☐ dövlət çevrilişi
 - d) ☐ dünyada siyasi vəziyyət
 - e) ☐ **ayrı-ayrı ölkələr arasındakı danışıqlar**
-

147.Sual: Hansı amil konyunktur formalaşdırıcı deyil: (Çəki: 1)

- a) ☐ bazarın inhisarlaşma dərəcəsi
 - b) ☐ siyasi amillər
 - c) ☐ **fors-major halları**
 - d) ☐ texnoloji amillər
 - e) ☐ bazarın dövlət tənzimlənməsi
-

148.Sual: Konyunktura dedikdə nəzərdə tutulur: (Çəki: 1)

- a) ☐ sahəvi
 - b) ☐ artan
 - c) ☐ azalan
 - d) ☐ sənaye
 - e) ☐ **əmtəə bazarları**
-

149.Sual: Dərc olunan qiymətlərin tərkibinə daxil deyil: (Çəki: 1)

- a) ☐ arayış qiymətləri
 - b) ☐ birja kotirovkaları
 - c) ☐ **firma qiymətləri**
 - d) ☐ hərrac qiymətləri
 - e) ☐ faktiki sövdələşmə və kontraktların qiymətləri
-

150.Sual: Xarici ticarətin dövlət tənzimlənməsinə aid deyil: (Çəki: 1)

- a) ☐ gömrük tarifləri
 - b) ☐ lisenziyalaşma
 - c) ☐ kvotalaşdırma
 - d) ☐ **reimport**
 - e) ☐ ixracın birbaşa subsidiyalaşdırılması
-

151.Sual: Gömrük rüsumlarına cəlb edilərək, həmin rüsumların dərəcəsini əks etdirən sistemləşdirilmiş əmtəə siyahısına: (Çəki: 1)

- a) ☐ gömrük tarifinin növü deyilir
- b) ☐ gömrük rüsumları deyilir

- c) ☐ **gömrük tarifləri deyilir**
 - d) ☐ aksiz vergisi deyilir
 - e) ☐ əlavə dəyər vergisi deyilir
-

152.Sual: Gömrük tarifi aşağıdakı forması vardır: (Çəki: 1)

- a) ☐ əmtənin ştrix-kodu və gömrük rüsumunun dərəcəsi
 - b) ☐ əmtənin ştrix-kodu və gömrük rüsumunun dərəcəsi
 - c) ☐ mənsub olduğu ölkə, əmtənin adı və gömrük rüsumunun dərəcəsi
 - d) ☐ **əmtənin kodu, adı və gömrük rüsumunun dərəcəsi**
 - e) ☐ əmtənin ştrix-kodu, mənsubiyyəti və gömrük rüsumunun dərəcəsi
-

153.Sual: Hər hansı ölkəyə silah və qabaqjıl texnologiyanın verilməsinə qadağan qoyulması necə adlanır: (Çəki: 1)

- a) ☐ lisenziyalaşdırma
 - b) ☐ kvotalaşdırma
 - c) ☐ **embarqo**
 - d) ☐ dempinq
 - e) ☐ antidempinq
-

154.Sual: Ticarət və tariflər üzrə Baş Sazişin ən əsas prinsiplərinə aid deyil: (Çəki: 1)

- a) ☐ **gömrük tariflərinin tədricən artırılması**
- b) ☐ ən əlverişli rejim
- c) ☐ inkişaf etməkdə olan ölkələrə preferensiyaların tətbiqi
- d) ☐ inkişaf etməkdə olan ölkələrə preferensiyaların tətbiqi
- e) ☐ ticarət sahəsində ölkələrə diskriminasiyanın tətbiq edilməməsi

155.Sual: Müqavilədə “gələcəkdə qiymət dəyişilməzdir” göstərilibsə təsbit etmə üsulu ilə göstərilən qiymət növünü müəyyən edin: (Çəki: 1)

- a) ☐ Gələcəkdə qiymətin təsbit olması
- b) ☐ Dəyişən qiymət
- c) ☐ **Sabit qiymət**
- d) ☐ Vasitəçinin qiyməti
- e) ☐ Dünya qiyməti

156.Sual: Alıcı satıcının bankında müxbir hesab açırsa və oradan ödənişlər yalnız alıcının göstərişi ilə köçürülərsə bu ödəniş növü hansıdır? (Çəki: 1)

- a) ☐ Bank köçürməsi
- b) ☐ Çeklə ödəniş
- c) ☐ Inkasso
- d) ☐ **Akkreditiv**
- e) ☐ Teleqraf köçürməsi

157.Sual: Əsas beynəlxalq ticarət əməliyyatlarının tərkibinə nə daxildir: (Çəki: 1)

- a) ☐ Yükdən nəqli
- b) ☐ **İdxal**
- c) ☐ Sığorta
- d) ☐ Gömrük rəsmiləşdirməsi
- e) ☐ İdxalatçı və ixracatçı arasında hesablaşmalar

158.Sual: Köməkçi beynəlxalq ticarət əməliyyatlarına aiddir: (Çəki: 1)

- a) ☐ İxrac

- b) ☐ Transzit
 - c) ☐ Təkrar ixrac
 - d) ☐ Təkrar idxal
 - e) ☐ **Reklam agentlikləri ilə razılaşmalar**
-

159.Sual: Əgər vasitəçi öz hesabına və öz adından məhsulu alır və təkrarən alıcıya öz adından və öz hesabına satırsa bu sövdələşmə necə adlanır: (Çəki: 1)

- a) ☐ **Təkrar satış**
 - b) ☐ Komissiya sövdələşməsi
 - c) ☐ Distribyuter sövdələşməsi
 - d) ☐ Konsiqnasiya sövdələşməsi
 - e) ☐ Zəmanətli sövdələşmə
-

160.Sual: Beynəlxalq alqı-satqı müqaviləsinin preambula hissəsində göstərməli əsas məlumatları qeyd edin: (Çəki: 1)

- a) ☐ **Müqavilə tərəflərinin tam hüquqi adları**
 - b) ☐ Yükün çatdırılmasının bazis şərtləri
 - c) ☐ Malın miqdarı
 - d) ☐ Malın qiyməti və müqavilənin ümumi məbləği
 - e) ☐ Arbitrac
-

161.Sual: Malın çatdırılması zamanı əmtəənin bazar qiyməti dəyişilsə müqavilə bağ-lanarkən qeyd olunmuş və yenidən baxıla biləcək qiymət necə adlanır: (Çəki: 1)

- a) ☐ Sabit qiymət
- b) ☐ Mütəhərrik qiymət

- c) ☐ Faktiki sövdələşmə qiyməti
 - d) ☒ **Gələcəkdə təsbit edilən qiymət**
 - e) ☐ Dəyişkən qiymət
-

162.Sual: Bazar qiymətinin müqavilə qiymətindən fərqlənməsinin hansı mümkün minimumu dərəcəsində müqavilənin sabit qiymətinə yenidən baxılmaz: (Çəki: 1)

- a) ☐ 1-2%
 - b) ☒ **2-5%**
 - c) ☐ 6-7%
 - d) ☐ 7-8%
 - e) ☐ 9-10%
-

163.Sual: Əgər müqavilədə məhsulun dərhal çatdırılması göstərilibse bu zaman satıcının qarşısında hansı öhdəliklər qoyulur: (Çəki: 1)

- a) ☐ Mümkün qədər tez göndərmə
 - b) ☐ Müqavilə bağlandıqdan 3 gün ərzində göndərmə
 - c) ☐ Müqavilənin bağlanmasının sabahı göndərmə
 - d) ☐ Hazır olduqca göndərmə
 - e) ☒ **İki həftə ərzində istənilən gün göndərmə**
-

164.Sual: Beynəlxalq təcrübədə nəqd ödəniş aşağıdakı üsullarla həyata keçirilir: (Çəki: 1)

- a) ☒ **Köçürmə yolu ilə**
- b) ☐ Kredit kartı ilə
- c) ☐ Nəqd əskinazla
- d) ☐ Tratta ilə

- e) ☐ Nəqd ABŞ dolları ilə
-

165.Sual: Azərbaycan Respublikasının ümumi ixrac həcmində maşın və avadanlığın nisbətən az payı olmasının əsas səbəbini qeyd edin: (Çəki: 1)

- a) ☒ **İstehsal bazasının texniki geriliyi**
- b) ☐ Ödəmə kəsirləri problemi
- c) ☐ Sığorta sisteminin geridə qalması
- d) ☐ Bank zəmanətinin olmamağı
- e) ☐ Kreditləşmə problemi
-

166.Sual: Azərbaycan Respublikasının ixracının çox hissəsi hansı ölkənin payına düşür. (Çəki: 1)

- a) ☐ ABŞ
- b) ☐ Danimarka
- c) ☒ **İtaliya**
- d) ☐ Belçika
- e) ☐ Almaniya
-

167.Sual: Ölkədən kapital ixracının əsas səbəblərinə aid deyil: (Çəki: 1)

- a) ☐ Ölkədə həddən artıq kapital yığılı
- b) ☒ **Pulların yuyulması**
- c) ☐ Qəbul edən ölkədə ucuz xammalın mövcudluğu
- d) ☐ Qəbul edən ölkədə ucuz işçi qüvvəsinin mövcudluğu
- e) ☐ Qəbul edən ölkədə əlverişli investisiya iqliminin mövcudluğu
-

168.Sual: Kapitalın beynəlxalq hərəkəti anlayışına aid deyildir: (Çəki: 1)

- a) ☐ Xarici partnyorlarla əməliyyatlar üzrə ödənişlər

- b) ☐ 5 ildən az olmayan müddətə xarici partnyorlara borcların verilməsi
 - c) ☐ Kapitalın yerləşdirilməsi məqsədi ilə xarici şirkətlərin səhmlərinin əldə edilməsi
 - d) ☐ Kapitalın yerləşdirilməsi məqsədi ilə xarici şirkətlərin istiqrazlarının əldə edilməsi
 - e) ☐ **Yerli şirkətlərin səhm və istiqrazlarının əldə edilməsi**
-

169.Sual: Dünya maliyyə bazarında transmilli şirkətlərin hökmranlığının əsasını nə təşkil edir: (Çəki: 1)

- a) ☐ Borc kapitalı
 - b) ☐ Kreditlər
 - c) ☐ **Birbaşa investisiyalar**
 - d) ☐ Portfel investisiyaları
 - e) ☐ Kapital ixracı
-

170.Sual: Azərbaycan Respublikasında xarici investisiya sayılır: (Çəki: 1)

- a) ☐ əmək
 - b) ☐ idarəetmə təcrübəsi
 - c) ☐ torpaq
 - d) ☐ **sahibkarlıq fəaliyyəti obyektinə qoyulan xarici kapital**
 - e) ☐ milli kapitalın xaricdə sahibkarlıq fəaliyyətində iştirakı
-

171.Sual: Bizim ölkədə kim xarici sərmayəçi sayılır: (Çəki: 1)

- a) ☐ Daimi xaricdə yaşayan Azərbaycan vətəndaşları
- b) ☐ Səhmdar cəmiyyətlər
- c) ☐ **Xarici fiziki və hüquqi şəxslər**

- d) ☐ Milli müəssisələrin xarici filialları
 - e) ☐ Xarici offşor zonalarda qeydə alınmış milli müəssisələr
-

172.Sual: «Məhsulun pay bölgüsü» sövdələşməsində sərmayəçinin mülkiyyət hüququ nəyədir: (Çəki: 1)

- a) ☐ Bütün istehsal olunmuş məhsula
 - b) ☐ Əldə olunan bütün gəlirə
 - c) ☐ Sərmayə qoyulmuş obyektin bütün ərazi və resurslarına
 - d) ☐ **Gəlirin bir hissəsinə**
 - e) ☐ Bütün satılan məhsula
-

173.Sual: «Məhsulun pay bölgüsü» sövdələşməsində, bu sövdələşmə üzrə görülmə işlərin nəticəsində əldə olunan bütün dağ filiz nümunələri və əlavə məhsullara mülkiyyət hüququ aiddir: (Çəki: 1)

- a) ☐ Sərmayəçinin özünə
 - b) ☐ Mədənlərin sahibinə
 - c) ☐ **Dövlətə**
 - d) ☐ Podrat təşkilatlara
 - e) ☐ Bərabərlik prinsipi ilə dövlətə və sərmayəçiyə
-

174.Sual: «Məhsulun pay bölgüsü» sövdələşməsi zamanı xarici sərmayəçi mədənlərdən istifadə üçün dövlətə birdəfəlik ödəmə edirsə bu: (Çəki: 1)

- a) ☐ ƏDV-dir
- b) ☐ Aksiz rüsumudur
- c) ☐ İstehsal olunmuş məhsula vergidir
- d) ☐ **Bonusdur**
- e) ☐ Mənfəət məhsuluna vergidir

175.Sual: AİZ (azad iqtisadi zonaların) yaradılması üçün zəruri olmayan şərtləri qeyd edin: (Çəki: 1)

- a) ☐ **Beynəlxalq hava limanlarının mövcudluğu**
- b) ☐ İşçi qüvvəsi ilə təminat
- c) ☐ Beynəlxalq bazarlarla nəqliyyat və telekommunikasiya əlaqəsi
- d) ☐ Yüksək ixtisaslı və təhsilli işçi qüvvəsinin mövcudluğu
- e) ☐ İnkişaf etmiş işgüzar və sosial infrastruktur

176.Sual: Avropa İttifaqının əsas orqanlarına aid deyildir: (Çəki: 1)

- a) ☐ Avroşura
- b) ☐ **Avropa yenidənqurma və inkişaf bankı**
- c) ☐ Avropa İttifaqının komissiyası
- d) ☐ Avropa parlamenti
- e) ☐ Avropa məhkəməsi

177.Sual: Qərbi Avropada vahid iqtisadi məkanın yaradılması məqsədi hansı sənəddə qeydə alınmışdır: (Çəki: 1)

- a) ☐ Avropa İqtisadi Birliyinin yaranması müqaviləsində
- b) ☐ AVRATOM-un yaranması müqaviləsində
- c) ☐ **Vahid Avropa Aktında**
- d) ☐ Kömür və Polad üzrə Avropa Birliyinin yaranması müqaviləsində
- e) ☐ Gömrük ittifaqının yaradılması müqaviləsində

178.Sual: Vahid Avropa Aktının qəbul edilməsindən sonra Avropa İttifaqının üzv ölkələrində integrasiya prosesləri aşağıdakı sahələr üzrə güclənmişdir: (Çəki: 1)

- a) ☐ Mədəniyyət
 - b) ☐ İdman
 - c) ☐ Ailə təhlükəsizliyi
 - d) ☐ Xarici ticarət
 - e) ☐ **Makroiqtisadiyyat**
-

179.Sual: XX əsrin 80-ci illərində Avropa Azad Ticarət Assosiasiyasının tərkibinə hansı ölkə daxil deyildi: (Çəki: 1)

- a) ☐ **Fransa**
 - b) ☐ İsveçrə
 - c) ☐ İslandiya
 - d) ☐ Lixtenşteyn
 - e) ☐ Böyük Britaniya
-

180.Sual: Asiya və Amerika dövlətlərinin daxil olduğu integrasiya əməkdaşlığı sahəsində mövjud olan ən böyük iqtisadi təşkilat hansıdır: (Çəki: 1)

- a) ☐ NAFTA
 - b) ☐ İƏİT
 - c) ☐ Aİ
 - d) ☐ **ATES**
 - e) ☐ OPEK
-

181.Sual: «Marşall planı» əlaqədar idi: (Çəki: 1)

- a) ☐ Avroatomun yaranması ilə
- b) ☐ Ümumi bazarın yaradılması ilə
- c) ☐ **Qərbi Avropa ölkələrinə ABŞ-ın iqtisadi yardımı ilə**

- d) ☐ müttəfiq ölkələrə hərbi yardım ilə
 - e) ☐ Avropa ölkələrinin hərbi sənayesinə beynəlxalq nəzarətlə
-

182.Sual: «Marşall planı» həyata keçirilmişdi: (Çəki: 1)

- a) ☐ 1950-1960-cı illərdə
 - b) ☐ 1951-1970-ci illərdə
 - c) ☒ **1945-1950-ci illərdə**
 - d) ☐ 1946-1955-ci illərdə
 - e) ☐ 1947-1957-ci illərdə
-

183.Sual: Avropa Kömür və Polad Birliyi hansı plan əsasında yaranmışdı: (Çəki: 1)

- a) ☐ «Can Manne» planı əsasında
 - b) ☐ «Marşall» planı əsasında
 - c) ☒ **«Şuman» planı əsasında**
 - d) ☐ Roma müqaviləsi əsasında
 - e) ☐ Maastrixt müqaviləsi əsasında
-

184.Sual: Aİ haqqında müqavilə fəaliyyətə başlamışdır: (Çəki: 1)

- a) ☐ Ağ Kitaba müvafiq olaraq
 - b) ☐ Roma müqaviləsinə müvafiq olaraq
 - c) ☐ Qırmızı Kitaba müvafiq olaraq
 - d) ☒ **Maastrixt müqaviləsinə müvafiq olaraq**
 - e) ☐ Avroatomun yaradılması müqaviləyə əsasən
-

185.Sual: Milli Valyuta sisteminin tərkibinə daxil deyildir: (Çəki: 1)

- a) ☒ **ehtiyat valyutalar**
 - b) ☐ milli valyuta
 - c) ☐ milli valyutanın dönərlilik şəraiti
 - d) ☐ milli valyuta pariteti
 - e) ☐ milli valyuta bazarı rejimi
-

186.Sual: Dünya valyuta sisteminin tərkibinə aid edilmir: (Çəki: 1)

- a) ☐ valyutaların qarşılıqlı dönərlilik şəraiti
 - b) ☒ **milli valyuta pariteti**
 - c) ☐ dövlətlərarası valyuta tənzimlənməsini həyata keçirən beynəlxalq təşkilatlar
 - d) ☐ valyuta məzənnələri reciminin tənzimlənməsi
 - e) ☐ valyuta məhdudiyyətlərinin dövlətlərarası tənzimlənməsi
-

187.Sual: Yamayka valyuta sistemi çərçivəsində hansı valyutaya bir sıra valyutalarla yanaşı ehtiyat valyuta statusu verilmişdir: (Çəki: 1)

- a) ☐ rus rubluna
 - b) ☐ hind rupisinə
 - c) ☐ kanada dollarına
 - d) ☒ **yapon iyenasına**
 - e) ☐ misir funtuna
-

188.Sual: Valyutası ehtiyat valyutası sayılan emitent ölkənin hansı üstünlükləri vardır: (Çəki: 1)

- a) ☐ valyuta məhdudiyyəti tətbiq etmək lüzumunun olmaması
- b) ☒ **tədiyyə balansının kəsirini milli valyuta ilə bağlamaq imkanı**
- c) ☐ daxili iqtisadi siyasətin xarici tarazlıq məqsədinə tabe edilməsi

- d) ☐ valyutanın devalvasiyasına məcbur olmamaq
 - e) ☐ valyuta revalvasiyasına məcbur olmamaq
-

189.Sual: Valyuta məzənnəsinin müəyyənləşdirilməsi üçün baza kimi 70-ci illərin ortasına qədər istifadə edilmirdi: (Çəki: 1)

- a) ☐ **pul pariteti**
 - b) ☐ BVF tərəfindən təsbit olunan qızıl paritet
 - c) ☐ valyutaların qızıl tutumu
 - d) ☐ qiymətlərin rəsmi miqyası
 - e) ☐ valyuta mübadiləsi üçün qızıl ehtiyatları
-

190.Sual: BMT tərkibindəki xüsusi proqramlara aid deyil: (Çəki: 1)

- a) ☐ **ESKATO**
 - b) ☐ BMTİP
 - c) ☐ YUNİDO
 - d) ☐ YUNEP
 - e) ☐ YUNİSEF
-

191.Sual: BMTİP-nın fəaliyyətinin əsas istiqamətlərinə aiddir: (Çəki: 1)

- a) ☐ dünya ölkələrinə iqtisadi yardım göstərilməsi
 - b) ☐ inkişaf etməkdə olan ölkələrin sənaye inkişafına yardım
 - c) ☐ **ətraf mühitə dair proqramlar**
 - d) ☐ kadrların hazırlanmasında yardım göstərilməsi
 - e) ☐ iqtisadi inkişaf planlarının hazırlanması üzrə işlərin aparılması
-

192.Sual: BMT sistemində təhsilin, elm və mədəniyyətin inkişafı məsələləri ilə məşğul olur: (Çəki: 1)

- a) ☐ BƏT
 - b) ☐ BVF
 - c) ☐ **YUNESKO**
 - d) ☐ BMTİP
 - e) ☐ EKOSOS
-

193.Sual: YUNKTAD-ın fəaliyyəti aşağıdakıların inkişafına yönəldilmişdir: (Çəki: 1)

- a) ☐ sosial sferanın
 - b) ☐ təhsilin
 - c) ☐ elm və mədəniyyətin
 - d) ☐ **beynəlxalq ticarətin**
 - e) ☐ incəsənətin
-

194.Sual: EKOSOS-un məşğul olduğu məqsədlərə aid deyil: (Çəki: 1)

- a) ☐ elmi-texniki əməkdaşlıq
 - b) ☐ **hərbi əməkdaşlıq**
 - c) ☐ ticarət əməkdaşlığı
 - d) ☐ sənaye əməkdaşlığı
 - e) ☐ əhali məsələləri
-

195.Sual: Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı regional qruplaşmasına daxil deyil: (Çəki: 1)

- a) ☐ Gürcüstan
- b) ☐ Ukrayna

- c) ☐ **Macarıstan**
 - d) ☐ Rumıniya
 - e) ☐ Rusiya
-

196.Sual: Xarici iqtisadi əlaqələrin əsasında nə dayanır? (Çəki: 1)

- a) ☐ istehsalın beynəlmiləlləşməsi
 - b) ☐ **beynəlxalq əmək bölgüsü**
 - c) ☐ TMK-ların fəaliyyətinin genişlənməsi
 - d) ☐ iqtisadiyyatın qloballaşması
 - e) ☐ ölkələrin iqtisadi asılılığının güclənməsi
-

197.Sual: Aşağıdakılardan hansı XİF-in formalarına aid deyil? (Çəki: 1)

- a) ☐ sosial –mədəni xidmətlərin göstərilməsi
 - b) ☐ xarici investisiya əməkdaşlığı
 - c) ☐ kompensasiya əsasında ticarət
 - d) ☐ nəqliyyat xidmətlərinin göstərilməsi
 - e) ☐ **hərbi –siyasi əməkdaşlıq**
-

198.Sual: Aşağıdakılardan hansı XİF-in funksiyalarına aiddir? (Çəki: 1)

- a) ☐ malların istehsal xərclərinin azaldılması
 - b) ☐ beynəlxalq əmək bölgüsünün dərinləşməsi
 - c) ☐ **beynəlxalq pul dövriyyəsinin təşkili**
 - d) ☐ beynəlxalq maliyyə - kredit münasibətlərinin inkişafı
 - e) ☐ istehsalın beynəlmiləlləşməsi
-

199.Sual: XİF-in inkişafının dünya iqtisadiyyatına təsirlərinə aid deyil: (Çəki: 1)

- a) ☐ **istehsal amillərinin ölkələr arasında yenidən bölüşdürülməsi**
 - b) ☐ bazar iqtisadiyyatı quran ölkələrin sayının artması
 - c) ☐ ictimai əməyin nəticələri ilə rəşional mübadilə
 - d) ☐ transmilli şirkətlərin uğurlu fəaliyyəti
 - e) ☐ siyasi, elmi, mədəni ,iqtisadi əlaqələrin möhkəmlənməsi
-

200.Sual: XİF-in tənzimlənməsinin məqsədlərinə aid deyil: (Çəki: 1)

- a) ☐ XİƏ-dən bazar iqtisadiyyatının yaradılması üçün istifadə olunması
 - b) ☐ milli məhsulların keyfiyyətinin yüksəldilməsi
 - c) ☐ milli iqtisadi maraqların müdafiə olunması
 - d) ☐ **milli istehsalçılar üçün məhsulun maya dəyərini aşağı salmağa imkan yaradılması**
 - e) ☐ yerli sahibkarların dünya bazarına çıxışına şərait yaradılması
-

201.Sual: XİFT-nin prinsiplərinə aid deyil: (Çəki: 1)

- a) ☐ **əlvərişli şərait rejimi və milli rejimin tətbiqi prinsipi**
 - b) ☐ XİF-in tənzimlənməsi metodlarının tətbiqinin obyektivliyi və əsaslılığı prinsipi
 - c) ☐ XİF iştirakçılarının hüquq, azadlıq və qanuni maraqlarının müdafiəsi hüququnun təmin edilməsi prinsipi
 - d) ☐ XİF- in tənzimlənməsi üzrə tədbirlərinin tətbiqində aşkarlıq prinsipi
 - e) ☐ Dövlətin gömrük ərazisi və gömrük siyasətinin vahidliyi prinsipi
-

202.Sual: XİF-in funksiyaları hansılardır ? a) təbii resurslar və ictimai əməyin nəticələri ilə mübadilənin təşkili və ona xidmət göstərilməsi,b)resursların ölkələr arasında yenidən bölüşdürülməsi,c) ölkələrdə xammal və yarımfabrikatların çatışmazlığının aradan qaldırılması,d) məhsulların istehlak

dəyərinin beynəlxalq səviyyədə təsbit olunması, e) beynəlxalq pul dövriyyəsinin təşkili. (Çəki: 1)

- a) ☐ a), b), c)
 - b) ☐ c), d), e)
 - c) ☐ a), c), e)
 - d) ☐ b), d), e)
 - e) ☐ a), e), d)
-

203.Sual: Aşağıdakılardan hansı XİFT-nin məqsədlərinə aiddir: (Çəki: 1)

- a) ☐ ölkəyə idxalın əmtəə strukturunun rasionallaşdırılması
 - b) ☐ ölkə ərazisində idxal və ixracın, valyuta gəlirləri ilə xərclərinin rəasional nisbətinin saxlanması
 - c) ☐ ölkədə malların istehsalı və istehlakının strukturunda mütərəqqi dəyişikliklər üçün şərait yaradılması
 - d) ☐ **xarici iqtisadi əlaqələrdən Azərbaycanda inkişaf etmiş bazar iqtisadiyyatının yaradılması üçün istifadə olunması**
 - e) ☐ ölkənin dünya iqtisadiyyatına effektiv inteqrasiyası üçün əlverişli şəraitin yaradılması
-

204.Sual: Aşağıdakılardan hansı XİFT-nin vəzifələrinə aid deyil? (Çəki: 1)

- a) ☐ **ölkənin geoiqtisadi strategiyasının əsas istiqamətlərinin müəyyən edilməsi**
 - b) ☐ xarici iqtisadi fəaliyyət həyata keçirilərkən milli maraqların müdafiəsinin təmin edilməsi
 - c) ☐ ölkənin xarici ticarətinin strukturunda mütərəqqi dəyişikliklərin təmin edilməsi
 - d) ☐ ölkənin iqtisadi inkişafında geoiqtisadi amillərin effektiv təsirinin təmin edilməsi
 - e) ☐ ölkənin geoiqtisadi potensialından səmərəli istifadə üçün şərait yaradılması
-

205.Sual: Aşağıdakılardan hansılar XI FT-nin səviyyələridir? a) milli, b) sahələrarası, c) beynəlxalq, d) dövlətlərarası, e) regional (Çəki: 1)

- a) ☐ b) , c), d)
 - b) ☐ a), b), d)
 - c) ☐ c) , d) , a)
 - d) ☐ a), d), e)
 - e) ☐ c), d), e)
-

206.Sual: Aşağıdakılardan hansı beynəlxalq ümumi hüququn mənbələrinə aid deyil? (Çəki: 1)

- a) ☐ beynəlxalq adətlər
 - b) ☐ *beynəlxalq normalar*
 - c) ☐ beynəlxalq müqavilələr
 - d) ☐ hüququn ümumi prinsipləri
 - e) ☐ məhkəmə qərarları
-

207.Sual: İkitərəfli ticarət müqavilələrin həll etdiyi məsələlərə aid deyil: (Çəki: 1)

- a) ☐ müqavilə bağlamış dövlətlər tərəfindən iqtisadi əlaqələri həyata keçirməyə səlahiyyətli subyektləri müəyyən edir
 - b) ☐ bir-birinə malların gətirilib- aparılması qaydaları və sair sahələrdə hüquqi rejim təqdim edir
 - c) ☐ fiziki və hüquqi şəxslərin digər ölkənin ərazisində fəaliyyətinin hüquqi rejimini müəyyən edir
 - d) ☐ **xarici ticarətin beynəlxalq normalarını müəyyən edir**
 - e) ☐ ticarət və digər iqtisadi münasibətlərdən yaranan hesablaşmaların ümumi qaydalarını müəyyən edir
-

208.Sual: Xarici iqtisadi fəaliyyətin tənzimlənməsində beynəlxalq hüququn təzahürü istiqamətlərinə aiddir: (Çəki: 1)

- a) ☐ XİF –in tənzimlənməsinin hüquqi prinsiplərinin müəyyən olunması
 - b) ☐ xarici iqtisadi sövdələşmələrin icrası zamanı meydana çıxan ziddiyyətlərin tənzimlənməsi
 - c) ☐ **beynəlxalq iqtisadi əlaqələrin həyata keçirilməsinin hüquqi əsaslarının və hüquqi rejiminin müəyyən olunması**
 - d) ☐ beynəlxalq iqtisadi əlaqələrinin tənzimlənməsinin xüsusi hüquqi aspektlərinin müəyyən olunması
 - e) ☐ beynəlxalq iqtisadi əlaqələrin reallaşmasının ümumi (publik) hüquqi prinsiplərinin müəyyən olunması
-

209.Sual: XİF T ilə məşğul olan beynəlxalq təşkilatlara aid deyil: (Çəki: 1)

- a) ☐ UNCİTRAL
 - b) ☐ **UNİDO**
 - c) ☐ UNİDRUA
 - d) ☐ ÜTT
 - e) ☐ UNCTAD
-

210.Sual: Beynəlxalq ticarətin ÜTT tərəfindən müəyyən edilmiş əsas prinsiplərinə aid deyil: (Çəki: 1)

- a) ☐ ticarətdə ayrı seçiliyə yol verilməməsi
 - b) ☐ **ticarətdə inkişaf etməkdə olan ölkələrə güzəştlərin tətbiq olunması**
 - c) ☐ xarici ticarətin tənzimlənməsində tarif metodlarına üstünlük verilməsi
 - d) ☐ qeyri tarif tənzimləmə tədbirlərindən imtina edilməsi
 - e) ☐ ticarət siyasətinin şəffaflığının təmin edilməsi
-

211.Sual: Beynəlxalq ticarətin ÜTT tərəfindən müəyyən edilmiş əsas prinsiplərinə aiddir: (Çəki: 1)

- a) ☐ **ticarət mübahisələrinin yalnız danışıqlar yolu ilə həll edilməsi**
 - b) ☐ xarici ticarətdə qarşılıqlı güzəştlərin tətbiqi
 - c) ☐ inkişaf etməkdə olan ölkələrin mallarına preferensial rejimin tətbiqi
 - d) ☐ ixrac subsidiyalarının səviyyəsinin tədricən aşağı salınması
 - e) ☐ ticarət müqavilələrinin təfsirinin qarşılıqlı razılıq əsasında həyata keçirilməsi
-

212.Sual: AR-nın gömrük siyasətinin məqsədlərinə aid deyil: (Çəki: 1)

- a) ☐ **AR-da gömrük işi sahəsində cinayətlərin qarşısının alınması**
 - b) ☐ Azərbaycan Respublikasının gömrük ərazisində gömrük nəzarəti və mal dövriyyəsinin tənzimlənməsi vasitələrindən daha səmərəli istifadənin təmin edilməsi
 - c) ☐ AR-nın daxili bazarının qorunması
 - d) ☐ Azərbaycanın milli iqtisadiyyatının stimullaşdırılması
 - e) ☐ Azərbaycan dövlətinin iqtisadi siyasətindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə yardım göstərilməsi
-

213.Sual: AR-nın gömrük siyasətinin məqsədlərinə aiddir: (Çəki: 1)

- a) ☐ AR-gömrük işi haqqında qanunvericiliyin tətbiqi təcrübəsinin ümumiləşdirilməsi və təhlili
 - b) ☐ **Azərbaycanın milli iqtisadiyyatının stimullaşdırılması**
 - c) ☐ AR-nın xarici ticarətinin gömrük və xüsusi gömrük statistikasının aparılmasının təmin edilməsi
 - d) ☐ AR-da gömrük işi sahəsində cinayətlərin qarşısının alınması
 - e) ☐ gömrük rüsumlarının, müvafiq dövlət rüsumlarının, vergilərin vaxtında və tam həcmdə dövlət büdcəsinə köçürülməsinin təmin edilməsi
-

214.Sual: Aşağıdakılardan hansı gömrük siyasətinin həyata keçirilməsi vasitələrinə aid deyil? (Çəki: 1)

- a) ☐ gömrük statistikasını və xüsusi gömrük statistikasının aparılması

- b) ☐ gömrük nəzarətinin həyata keçirilməsi
 - c) ☐ **mallar və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsi**
 - d) ☐ mallar və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi
 - e) ☐ gömrük ekspertizasının həyata keçirilməsi
-

215.Sual: Gömrük nəzarətinin obyektlərinə aid deyil: (Çəki: 1)

- a) ☐ gömrük sərhəddindən keçirilən mal və nəqliyyat vasitələrinin sahiblərinin adından fəaliyyət göstərən şəxslər
 - b) ☐ AR-nın gömrük sərhəddindən keçirilən mallar və nəqliyyat vasitələri
 - c) ☐ gömrük sərhəddindən keçirilən mal və nəqliyyat vasitələrinin sənədləri
 - d) ☐ faktiki vəziyyətin malların gömrük sərhəddindən keçirilməsi qaydalarına uyğunluğu
 - e) ☐ **gömrük sərhəddindən keçirilən malların alındığı şəxslər və onların nümayəndələri**
-

216.Sual: Gömrük nəzarəti : (Çəki: 1)

- a) ☐ malların gömrük sərhəddindən keçirilməsinin qarşısının alınması üçün həyata keçirilən tədbirlərdir
 - b) ☐ gömrük siyasətinin həyata keçirilməsi üçün yerinə yetirilən tədbirlərdir
 - c) ☐ gömrük orqanları əməkdaşlarının malların və sənədlərin yoxlanması üzrə fəaliyyətidir
 - d) ☐ **gömrük işi haqda qanunvericiliyə riayət olunmasını təmin etmək üçün həyata keçirilən tədbirlərdir**
 - e) ☐ ölkənin daxili bazarının xarici rəqabətin zərərli təsirindən qorumaq üçün həyata keçirilən tədbirlərdir
-

217.Sual: Gömrük orqanlarının təşkilati idarəedici tədbirlərinə aiddir: (Çəki: 1)

- a) ☐ **mallar və nəqliyyat vasitələrinin gömrük nəzarətinin yeri və vaxtının müəyyən olunması**

- b) ☐ gömrük rüsumları, vergilər və digər gömrük ödənişlərinin vaxtında və tam həcmdə yığılmasının təmin edilməsi
 - c) ☐ mallar və nəqliyyat vasitələrinin yoxlanması
 - d) ☐ gömrük məqsədləri üçün lazım olan məlumatların və sənədlərin yoxlanması
 - e) ☐ bəyannaməçi tərəfindən malın gömrük dəyərinin müəyyən edilməsi metodunun düzgün seçilməsinin yoxlanması
-

218.Sual: Hesablama üsuluna görə rüsumlar aşağıdakılara bölünür: (Çəki: 1)

- a) ☐ ixrac, idxal, tranzit
 - b) ☐ mövsümi, antidempinq, kompensasiya
 - c) ☐ avtonom, konvension, preferensial
 - d) ☐ nominal, effektiv
 - e) ☐ **advalor, spesifik, qarışıq**
-

219.Sual: Antidempinq rüsumlarının tətbiqində məqsəd : (Çəki: 1)

- a) ☐ ölkədə ixracın stimullaşdırılmasıdır
 - b) ☐ ölkəyə idxalın stimullaşdırılmasıdır
 - c) ☐ ölkənin tranzit potensialından effektiv istifadə olunmasıdır
 - d) ☐ **ölkə istehsalçılarının ədalətsiz rəqabətdən müdafiə olunmasıdır**
 - e) ☐ ölkə istehlakçılarının keyfiyyətsiz məhsullardan qorunmasıdır
-

220.Sual: Gömrük rüsumlarının funksiyaları hansılardır?: a)stabiləşdirici, b)rasionalaşdırıcı,d)himayəçi,c)stimullaşdırıcı, e)təşkiledici (Çəki: 1)

- a) ☐ a), e) və b)
- b) ☐ d), c) və e)
- c) ☐ a), b) və c)

- d) ☐ b), d), c)
- e) ☐ a), d) və c)
-

221.Sual: Xarakterinə görə rüsumlar aşağıdakılara bölünür: (Çəki: 1)

- a) ☐ mövsümi, antidempinq, kompensasiya
- b) ☐ ixrac, idxal, tranzit
- c) ☐ avtonom, konvension, preferensial
- d) ☐ advalor, spesifik, qarışıq
- e) ☐ nominal, effektiv
-

222.Sual: Aşağıdakılardan hansı kvotaların növlərinə aid deyil ? (Çəki: 1)

- a) ☐ tarif kvotaları
- b) ☐ mövsümi kvotalar
- c) ☐ qeyri tarif kvotaları
- d) ☐ fərdi kvotalar
- e) ☐ faiz kvotaları
-

223.Sual: Aşağıdakılardan hansı gömrük rüsumlarının növlərinə aid deyil ? (Çəki: 1)

- a) ☐ advalor
- b) ☐ konvension
- c) ☐ stasionar
- d) ☐ spesifik
- e) ☐ avtonom
-

224.Sual: Aşağıdakılardan hansı idxal rüsumlarının iqtisadi effektlərinə aid deyil? (Çəki: 1)

- a) ☐ istehsal effekti
 - b) ☒ mübadilə effekti
 - c) ☐ gəlir effekti
 - d) ☐ istehlak effekti
 - e) ☐ ticarət effekti
-

225.Sual: Aşağıdakılardan hansı gömrük tariflərinin məqsədlərinə aid deyil? (Çəki: 1)

- a) ☐ ölkəyə idxalın əmtəə strukturunun rasionallaşdırılması
 - b) ☐ ölkə ərazisində idxal və ixracın, valyuta gəlirləri ilə xərclərinin rəasional nisbətində saxlanması
 - c) ☐ ölkənin dünya iqtisadiyyatına effektiv inteqrasiyası üçün şərait yaranılması
 - d) ☐ ölkədə malların istehsalı və istehlakının strukturunda mütərəqqi dəyişikliklər üçün şərait yaranılması
 - e) ☒ ölkədə xarici ticarət əmtəə axınlarının strukturu və dinamikasının inkişafının təmin edilməsi
-

226.Sual: Aşağıdakılardan hansı QTT-nə aid deyil? (Çəki: 1)

- a) ☒ valyuta nəzarəti
 - b) ☐ kvotalaşdırma
 - c) ☐ karantin nəzarəti
 - d) ☐ kompensasiya rüsumları
 - e) ☐ antidempinq rüsumlarının tətbiqi
-

227.Sual: Aşağıdakılardan hansı rüsum normaları müəyyən olunarkən nəzərə alınan amillərə aid deyil? (Çəki: 1)

- a) ☐ Gömrük rüsum normaları müəyyən olunarkən ölkənin iqtisadi təhlükəsizliyi əsas götürülməlidir
 - b) ☐ Rüsum normalarının orta qiyməti ayrı ayrı mal qrupları üçün müəyyən olunur və sonra konkret mal mövqeləri üçün dəqiqləşdirilir
 - c) ☐ Rüsum normaları müəyyən edilərkən dünya qiymətləri ilə daxili qiymətlər arasındakı fərq əsas götürülür
 - d) ☐ **Rüsum normaları idxalın və ixracın artırılması üçün şərait yaratmalıdır**
 - e) ☐ Rüsumların orta səviyyəsi ümumilikdə ölkənin xarici ticarətinin strukturunda müsbət dəyişikliklər üçün şərait yaratmalıdır
-

228.Sual: Aşağıdakılardan hansı gömrük rəsmiləşdirilməsinin məqsədlərinə aiddir? (Çəki: 1)

- a) ☐ **valyuta, ekoloji, veterinar, ixrac nəzarəti və nəzarətin digər formalarının həyata keçirilməsi üçün əlverişli şərait yaradılması**
 - b) ☐ gömrük nəzarətinin həyata keçirilməsini və təkmilləşdirilməsinin təmin edilməsi
 - c) ☐ gömrük qaydalarının pozulmasına qarşı mübarizənin təmin edilməsi
 - d) ☐ müvafiq gömrük prosedurlarından səmərəli istifadənin təmin edilməsi
 - e) ☐ gömrük işi həyata keçirilərkən fiziki şəxslərin və təsərrüfat subyektlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin edilməsi
-

229.Sual: Aşağıdakılardan hansı xüsusi gömrük statistikasının istiqamətlərinə aid deyil? (Çəki: 1)

- a) ☐ **idxalın coğrafi paylanması**
 - b) ☐ gömrük dəyərinə nəzarət
 - c) ☐ gömrük ödənişlərinin ödənilməsi
 - d) ☐ gömrük hüquqpozmaları
 - e) ☐ bəyanetmə
-

230.Sual: Gömrük rüsumlarının funksiyaları hansılardır?: a)himayəçi, b)stabiləşdirici, d)rasionalaşdırıcı, ,c) məhdudlaşdırıcı, e)stimullaşdırıcı (Çəki: 1)

- a) ☐ d), c) və e)
 - b) ☐ a), b) və d)
 - c) ☒ a), e) və b)
 - d) ☐ b), d), və e)
 - e) ☐ a), d) və c)
-

231.Sual: Tətbiq obyektinə görə rüsumlar aşağıdakılara bölünür: (Çəki: 1)

- a) ☐ mövsümi, antidempinq, kompensasiya
 - b) ☒ ixrac, idxal, tranzit
 - c) ☐ avtonom, konvension, preferensial
 - d) ☐ advalor, spesifik, qarışıq
 - e) ☐ nominal, effektiv
-

232.Sual: Aşağıdakılardan hansı QTT- nə aiddir ? (Çəki: 1)

- a) ☒ mövsümi rüsumların tətbiqi
 - b) ☐ idxal rüsumlarının tətbiqi
 - c) ☐ avtonom rüsumların tətbiqi
 - d) ☐ spesifik rüsumlarının tətbiqi
 - e) ☐ konvension rüsumların tətbiqi
-

233.Sual: Aşağıdakılardan hansı kvotaların növlərinə aid deyil ? (Çəki: 1)

- a) ☐ tarif kvotaları
- b) ☐ fərdi kvotalar

- c) ☐ **miqdar kvotaları**
 - d) ☐ qlobal kvotalar
 - e) ☐ faiz kvotaları
-

234.Sual: Aşağıdakılardan hansı QTT-nin məqsədlərinə aid deyil? (Çəki: 1)

- a) ☐ **milli idxalçıların müdafiəsi**
 - b) ☐ milli sənayenin müdafiəsi
 - c) ☐ iqtisadi təhlükəsizliyin müdafiəsi
 - d) ☐ insanların sağlamlığının müdafiəsi
 - e) ☐ heyvanların sağlamlığının müdafiəsi
-

235.Sual: Aşağıdakılardan hansı gömrük rüsumlarının növlərinə aid deyil ? (Çəki: 1)

- a) ☐ preferensial
 - b) ☐ spesifik
 - c) ☐ ixrac
 - d) ☐ tarnzit
 - e) ☐ **saxlanc**
-

236.Sual: Aşağıdakılardan hansı idxal rüsumlarının iqtisadi effektlərinə aiddir? (Çəki: 1)

- a) ☐ geniş təkrar istehsal effekti
- b) ☐ dövriyyə effekti
- c) ☐ satış effekti
- d) ☐ **istehsal effekti**
- e) ☐ mübadilə effekti

237.Sual: Aşağıdakılardan hansı QTT-nə aid deyil ? (Çəki: 1)

- a) ☐ xüsusi rüsumların tətbiqi
 - b) ☐ keyfiyyətə nəzarətin tətbiqi
 - c) ☐ qiymətlərin inzibati fiksə olunması
 - d) ☐ **nominal rüsumların tətbiqi**
 - e) ☐ sürüşkən yığımların tətbiqi
-

238.Sual: Xarici ticarətin gömrük statistikasının vəzifələrinə aid deyil : (Çəki: 1)

- a) ☐ Xarici ticarətin həcmi, dinamikası və strukturunu xarakterizə edən göstəricilər sistemi və təhlilinin metodoloji prinsiplərinin işlənməsi
 - b) ☐ AR –nın idxalı və ixracı haqda məlumatların tam və səhih uçotunun təmin edilməsi
 - c) ☐ AR-nın xarici ticarət əmtəə axınlarının strukturu , dinamikası və əsas meyllərinin təhlili
 - d) ☐ AR-nın tədiyyə balansı və milli hesablar sistemi çərçivəsində makroiqtisadi göstəricilərin proqnozlaşdırılması üçün ilkin məlumatların hazırlanması
 - e) ☐ **XİF-in tənzimlənməsinin tarif və qeyri-tarif tədbirlərinin effektivliyinin artırılmasının istiqamətlərinin müəyyən edilməsi**
-

239.Sual: Azərbaycandan malların ixracı zamanı: (Çəki: 1)

- a) ☐ rüsumlar ödənilmir
 - b) ☐ **bütün rüsum və vergilər ödənilir,QTT-nə əməl olunur**
 - c) ☐ ödənilmiş rüsumlar geri qaytarılır
 - d) ☐ mallara ticarət siyasəti tədbirləri tətbiq edilmir
 - e) ☐ mallar müəyyən vaxtdan sonra ölkəyə qaytarılır
-

240.Sual: Aşağıdakılardan hansı YGB-nin informasiya bloklarına aiddir ?
(Çəki: 1)

- a) ☐ tranzit bloku
 - b) ☐ valyuta bloku
 - c) ☐ qablaşdırma bloku
 - d) ☐ iqtisadi blok
 - e) ☐ **maliyyə bloku**
-

241.Sual: Aşağıdakılardan hansı gömrük rüsumlarının növlərinə aid deyil ?
(Çəki: 1)

- a) ☐ ixrac
 - b) ☐ idxal
 - c) ☐ **təkrar ixrac**
 - d) ☐ tranzit
 - e) ☐ qarışıq
-

242.Sual: Aşağıdakılardan hansı rüsum normaları müəyyən olunarkən nəzərə alınan amillərə aid deyil? (Çəki: 1)

- a) ☐ Gömrük rüsum normaları müəyyən olunarkən ölkənin iqtisadi təhlükəsizliyi əsas götürülməlidir
 - b) ☐ **Rüsum normaları müəyyən olunarkən istehlakçıların alıcılıq qabiliyyəti nəzərə alınmalıdır**
 - c) ☐ Rüsum normalalarının orta qiyməti ayrı ayrı mal qrupları üçün müəyyən olunur və sonra konkret mal mövqeləri üçün dəqiqləşdirilir
 - d) ☐ Rüsum normaları müəyyən edilərkən dünya qiymətləri ilə daxili qiymətlər arasındakı fərq əsas götürülür
 - e) ☐ Rüsumların orta səviyyəsi ümumilikdə ölkənin xarici ticarətinin strukturunda müsbət dəyişikliklər üçün şərait yaratmalıdır
-

243.Sual: Aşağıdakılardan hansı QTT-nə aiddir ? (Çəki: 1)

- a) ☐ ixracın strukturunun təkmilləşdirilməsi
 - b) ☐ idxalın strukturunun rasionallaşdırılması
 - c) ☐ **idxalın məhdudlaşdırılması**
 - d) ☐ gömrük dəyərinin müəyyən olunması
 - e) ☐ malın mənşə ölkəsinin müəyyən olunması
-

244.Sual: Kvotaların tətbiqində məqsəd: (Çəki: 1)

- a) ☐ idxalı stimullaşdırmaqdır
 - b) ☐ ixracı stimullaşdırmaqdır
 - c) ☐ istehlakçıların hüquqlarının müdafiəsidir
 - d) ☐ **idxalın və ixracın miqdarının məhdudlaşdırılmasıdır**
 - e) ☐ ölkəyə malların gətirilməsini qadağan etməkdir
-

245.Sual: Aşağıdakılardan hansı gömrük statistikasının metodlarına aid deyil? (Çəki: 1)

- a) ☐ ümumiləşdirmə metodu
 - b) ☐ balans metodu
 - c) ☐ indeks metodu
 - d) ☐ **əmsal metodu**
 - e) ☐ faktor metodu
-

246.Sual: Aşağıdakılardan hansı xüsusi gömrük prosedurlarına aid deyil: (Çəki: 1)

- a) ☐ **təkrar ixrac**
- b) ☐ daxili tranzit
- c) ☐ saxlanc

- d) ☐ daxildə emal
 - e) ☐ sərbəst zona
-

247.Sual: Aşağıdakılardan hansı gömrük rəsmiləşdirilməsinin məqsədlərinə aid deyil: (Çəki: 1)

- a) ☐ sənədlərin və faktiki gömrük nəzarətinin effektiv həyata keçirilməsi üçün şərait yaradılması
 - b) ☐ **ölkənin milli iqtisadiyyatının effektiv stimullaşdırılması**
 - c) ☐ valyuta, ekoloji, veterinar, ixrac nəzarəti və nəzarətin digər formalarının həyata keçirilməsi üçün əlverişli şərait yaradılması
 - d) ☐ gömrük statistikasını və xüsusi gömrük statistikasının aparılmasının təmin edilməsi
 - e) ☐ XİF iştirakçılarının gömrük proseduru (gömrük rejimini) düzgün seçməyə yardım göstərilməsi
-

248.Sual: Aşağıdakılardan hansı gömrük tariflərinin məqsədlərinə aid deyil? (Çəki: 1)

- a) ☐ ölkəyə idxalın əmtəə strukturunun rasionallaşdırılması
 - b) ☐ ölkə ərazisində idxal və ixracın, valyuta gəlirləri ilə xərclərinin rəşional nisbətini saxlanması
 - c) ☐ ölkənin dünya iqtisadiyyatına effektiv inteqrasiyası üçün şərait yaradılması
 - d) ☐ **gömrük rüsumları, vergilər və digər gömrük ödənişlərinin vaxtında və tam həcmdə yığılmasının təmin edilməsi**
 - e) ☐ ölkədə malların istehsalı və istehlakının strukturunda mütlərəqqi dəyişikliklər üçün şərait yaradılması
-

249.Sual: Təsirinin qiymətləndirilməsinə görə rüsumlar aşağıdakılara bölünür: (Çəki: 1)

- a) ☐ ixrac, idxal, tranzit
- b) ☐ mövsümi, antidempinq, kompensasiya

- c) ☐ avtonom, konvension, preferensial
 - d) ☐ **nominal, effektiv**
 - e) ☐ advalor, spesifik, qarışıq
-

250.Sual: Aşağıdakılardan hansı QTT-nə aid deyil? (Çəki: 1)

- a) ☐ kvotalaşdırma
 - b) ☐ karantin nəzarəti
 - c) ☐ kompensasiya rüsumları
 - d) ☐ antidempinq rüsumlarının tətbiqi
 - e) ☐ **preferensial rüsumlar**
-

251.Sual: Antidempinq rüsumlarının tətbiqində məqsəd : (Çəki: 1)

- a) ☐ ölkədən ixracın qarşısının alınmasıdır
 - b) ☐ ölkəyə ucuz malların idxalının stimullaşdırılmasıdır
 - c) ☐ ölkənin ixrac potensialından effektiv istifadə olunmasının təmin edilməsidir
 - d) ☐ **istehsalçıların xarici rəqabətin zərərli təsirindən müdafiə olunmasıdır**
 - e) ☐ ölkə istehlakçılarının zərərli məhsullardan qorunmasıdır
-

252.Sual: Aşağıdakılardan hansı texniki maneələrə aid deyil? (Çəki: 1)

- a) ☐ qablaşdırmaya tələblər
 - b) ☐ sanitariya nəzarəti
 - c) ☐ **yükləməyə tələblər**
 - d) ☐ karantin nəzarəti
 - e) ☐ markalanmaya tələblər
-

253.Sual: Aşağıdakılardan hansı xüsusi gömrük statistikasının istiqamətlərinə aid deyil? (Çəki: 1)

- a) ☐ gömrük dəyərinə nəzarət
 - b) ☐ gömrük ödənişlərinin ödənilməsi
 - c) ☐ gömrük hüquqpozmaları
 - d) ☐ bəyanətmə
 - e) ☐ **valyuta nəzarəti**
-

254.Sual: Gömrük rüsumlarının funksiyaları hansılardır?: a)nominallaşdırıcı b)stabiləşdirici, d)himayəçi,c) məhdudlaşdırıcı, e)stimullaşdırıcı, (Çəki: 1)

- a) ☐ d), c) və e)
 - b) ☐ a), b) və d)
 - c) ☐ a), e) və b)
 - d) ☐ **b), d), və e)**
 - e) ☐ a), d) və c)
-

255.Sual: Aşağıdakılardan hansı idxal rüsumlarının iqtisadi effektlərinə aiddir? (Çəki: 1)

- a) ☐ **gəlir effekti**
 - b) ☐ dövriyyə effekti
 - c) ☐ satış effekti
 - d) ☐ mübadilə effekti
 - e) ☐ geniş təkrar istehsal effekti
-

256.Sual: Kvotaların tətbiqində məqsəd: (Çəki: 1)

- a) ☐ malların istehlakının məhdudlaşdırılmasıdır
- b) ☐ ixracı stimullaşdırmaqdır

- c) ☐ istehlakçıların hüquqlarının müdafiəsidir
 - d) ☐ ölkədə istehsalın strukturunun yaxşılaşdırılmasıdır
 - e) ☐ **idxalın və ixracın miqdarının məhdudlaşdırılmasıdır**
-

257.Sual: İxrac nəzarət olunması bunu nəzərdə tutmur: (Çəki: 1)

- a) ☐ ixraca rüsumların tətbiqi
 - b) ☐ ixraca vergilərin tətbiqi
 - c) ☐ ixracın lisenziyalaşdırılması
 - d) ☐ **ixracın könüllü məhdudlaşdırılması**
 - e) ☐ ixracın kvotalaşdırılması
-

258.Sual: İxracın stimullaşdırılması üçün tətbiq olunan tədbirlər bundan asılı deyil: (Çəki: 1)

- a) ☐ **ölkənin təbii –coğrafi vəziyyəti**
 - b) ☐ ölkə iqtisadiyyatının vəziyyətindən
 - c) ☐ ölkənin inkişaf mərhələsindən
 - d) ☐ dünyadakı ümumi iqtisadi vəziyyətdən
 - e) ☐ siyasi vəziyyətdən
-

259.Sual: İxrac məhsullarının istehsalının stimullaşdırılması üzrə tədbirlərə aid deyil: (Çəki: 1)

- a) ☐ subsidiyaların tətbiqi
- b) ☐ özəl kapital qoyuluşuna dövlət zəmanəti
- c) ☐ güzəştli kreditlərin verilməsi
- d) ☐ infrastruktur məsələlərinin həlli
- e) ☐ **ixrac kreditlərinin verilməsi**

260.Sual: İxracın stimullaşdırılması üzrə təşkilati tədbirlərə aid deyil: (Çəki: 1)

- a) ☐ xüsusi dövlət fondlarının yaradılması
- b) ☐ özəl kapital resurslarının mobilləşməsi
- c) ☐ xaricdə ixracın genişləndirilməsi üçün mərkəzlər yaradılması
- d) ☐ **ixrac kreditlərinin sığortalanması**
- e) ☐ xaricdə ticarət nümayəndəliklərinin yaradılması

261.Sual: İxrac məhsullarının istehsalının stimullaşdırılması üzrə tədbirlərə aiddir: (Çəki: 1)

- a) ☐ **birbaşa xarici investisiyaların stimullaşdırılması**
- b) ☐ xüsusi dövlət fondlarının yaradılması
- c) ☐ özəl kapital resurslarının mobilləşməsi
- d) ☐ ixracın kreditləşdirilməsi
- e) ☐ ixrac kreditlərinin sığortalanması

262.Sual: İxrac kreditlərinin üstünlüklərinə aid deyil: (Çəki: 1)

- a) ☐ yeni bazarlara çıxarkən potensial müştərilərin etibarlılığının qiymətləndirilməsində mütəxəssislərin yardımı
- b) ☐ xarici müştərinin maliyyə vəziyyətinin daimi müşahidəsi və onların maliyyə vəziyyəti haqda vaxtında məlumat almaq imkanı
- c) ☐ müştərilərin sayının və satışın həcmnin artırılması imkanı
- d) ☐ **xarici müştərilərin alıcılıq qabiliyyətinin artırılması imkanı**
- e) ☐ ödənişlərin daha çevik formalarından istifadə etmək hesabına rəqabətqabiliyyətliliyin yüksəldilməsi imkanı

263.Sual: İxracın stimullaşdırılmasının dolayı vasitələrinə aid deyil (Çəki: 1)

- a) ☐ ixraca cəlb edilən kreditlərin faizlərin ödənilməsi üzrə xərclərin bir hissəsinin

ödənilməsi

- b) ☐ xırda və orta müəssisələrə maliyyə dəstəyi
 - c) ☐ **təkrar maliyyələşdirilən kredit mexanizmlərinin tətbiqi**
 - d) ☐ sərgi, yarmarka fəaliyyətinə yardım göstərən tədbirlər
 - e) ☐ ixrac üçün zəruri infrastrukturun yaradılması
-

264.Sual: Dolayı subsidiyalaşdırma üsullarına aid deyil: (Çəki: 1)

- a) ☐ əvvəllər ödənilmiş rüsumların qaytarılması formasında vergi güzəştləri
 - b) ☐ ixracçının ixracdan əldə edəcəyi gəlirin dövlət tərəfindən ödənilməsi,
 - c) ☐ şirkətlərə ixracı dəstəkləyən vergilərdən azad fondlar yaratmağa icazə verilməsi
 - d) ☐ istehsal olunan mallar ixrac olunduqda idxal rüsumlarından azad olunma
 - e) ☐ **ixracçının ixracdan əldə edəcəyi gəlirin dövlət tərəfindən ödənilməsi**
-

265.Sual: Beynəlxalq səviyyədə yaradılmış ixrac nəzarəti sisteminin metodlarına aid deyil: (Çəki: 1)

- a) ☐ ixrac nəzarəti obyektı olan malların siyahısının müəyyən olunması
 - b) ☐ nəzarət altında olan mallar və texnologiyalarla XI əməliyyatların lisenziyalaşdırılması
 - c) ☐ valyuta nəzarəti
 - d) ☐ **nəzarət altında olan mallar və texnologiyalarla XI əməliyyatların kvotalaşdırılması**
 - e) ☐ bu mallarla XİF-in həyata keçirilməsinin müəyyən olunmuş qaydalarını pozan şəxslərə dövlət məcburetmə tədbirlərinin (sanksiyaların) tətbiqi
-

266.Sual: İxracın birbaşa stimullaşdırılması tədbirlərinə aiddir: (Çəki: 1)

- a) ☐ özəl kapital qoyuluşuna dövlət zəmanəti
- b) ☐ güzəştli kreditlərin verilməsi

- c) ☐ **ixrac kreditlərinin sığortalanması**
 - d) ☐ birbaşa xarici investisiyaların stimullaşdırılması
 - e) ☐ xüsusi dövlət fondlarının yaradılması
-

267.Sual: Xidmətlərlə xarici ticarətin sürətli inkişafının əsas səbəbi: (Çəki: 1)

- a) ☐ insanların tələbatının artmasıdır
 - b) ☐ **transmilli şirkətlərin bu sferaya daxil olmasıdır**
 - c) ☐ xidmətlərlə ticarətin liberallaşmasıdır
 - d) ☐ elmi- texniki tərəqqinin sürətlənməsidir
 - e) ☐ beynəlxalq əmək bölgüsünün dərinləşməsidir
-

268.Sual: Xidmətlərin ixracı üsullarına aid deyil: (Çəki: 1)

- a) ☐ transsərhəd xidmətlər göstərilməsi
 - b) ☐ **xidmətlər istehsalçısı və istehlakçısının üçüncü ölkəyə keçməsi**
 - c) ☐ istehlakçının xidmət ixrac edən ölkəyə yerdəyişməsi
 - d) ☐ xidmətlər istehlak edən ölkədə kommersiya iştirakının təsis olunması
 - e) ☐ fiziki şəxslərin xidmət göstərilməsi məqsədi ilə müvafiq ölkəyə keçməsi.
-

269.Sual: QATS –da müəyyən olunmuş xidmətlərlə beynəlxalq ticarətin prinsiplərinə aid deyil: (Çəki: 1)

- a) ☐ ən əlverişli şərait rejiminin tətbiqi prinsipi
- b) ☐ xidmətlərlə ticarətin tənzimlənməsində şəffaflıq prinsipi
- c) ☐ inhisarçı xidmət göstərənlərin fəaliyyəti prinsipi
- d) ☐ **xidmətlərlə ticarətdə yaranmış mübahisələrin danışıqlar yolu ilə həll olunması prinsipi**
- e) ☐ inkişaf etməkdə olan ölkələrin xidmətlərlə ticarətdə daha fəal iştirakının

270.Sual: QATS-da müəyyən olunmuş xidmətlərlə beynəlxalq ticarətin prinsiplərinə aiddir: (Çəki: 1)

- a) ☐ xidmətlərlə ticarətin tənzimlənməsində iqtisadi metodların inzibati xarakterli metodlar üzərində prioriteti prinsipi
 - b) ☐ mülkiyyət formasından asılı olmayaraq bütün xidmətlər ixracçıların hüquq bərabərliyi və ayrışdırılmağa yol verilməməsi
 - c) ☐ **xidmətlərlə ticarətin tənzimlənməsində şəffaflıq prinsipi**
 - d) ☐ xidmətlərlə ticarətin tənzimlənməsi metodlarının tətbiqinin obyektivliyi və əsaslılığı
 - e) ☐ xidmətlərlə ticarətdə yaranmış mübahisələrin danışıqlar yolu ilə həll olunması prinsipi
-

271.Sual: QATS-da öz əksini tapmayıb: (Çəki: 1)

- a) ☐ inhisarçı xidmət göstərənlərin fəaliyyət qaydaları
 - b) ☐ fəvqəladə müdafiə tədbirlərinin tətbiqi halları və qaydaları
 - c) ☐ ödəniş balansının müdafiəsi məqsədi ilə tətbiq oluna bilən məhdudiyyətlər
 - d) ☐ ümumi istisnalar haqda müddəalar da öz əksini tapmışdır
 - e) ☐ **xidmətlərin istehlakçıların hüquqlarının müdafiəsi qaydaları**
-

272.Sual: İnvestisiya mühitini müəyyən edən amillərə aid deyil: (Çəki: 1)

- a) ☐ ölkədə cəlbəedici investisiya layihələrinin olması
 - b) ☐ qanunların sabilliyi
 - c) ☐ siyasi sabillik
 - d) ☐ **ölkədə demoqrafik vəziyyət**
 - e) ☐ ölkədə torpaq üzərində xüsusi mülkiyyətin olması
-

273.Sual: İnvestisiya fəaliyyəti haqda AR Qanunu nəvaxt qəbul olunub? (Çəki: 1)

- a) ☐ 18 fevral 1993 –cü il
 - b) ☒ **13 yanvar 1995-ci il**
 - c) ☐ 26 oktyabr 1994 cü il
 - d) ☐ 12 mart 1995-ci il
 - e) ☐ 16 dekabr 1993-cü il
-

274.Sual: Xarici investisiyaların qorunması haqda AR Qanunu nə vaxt qəbul olunub? (Çəki: 1)

- a) ☐ 16 dekabr 1993-cü il
 - b) ☐ 15 mart 1995-ci il
 - c) ☒ **15 yanvar 1992-ci il**
 - d) ☐ 26 oktyabr 1994 cü il
 - e) ☐ 18 fevral 1993 –cü il
-

275.Sual: Valyuta siyasətinin əsas istiqamətlərinə aid deyil: (Çəki: 1)

- a) ☒ **valyuta ehtiyatlarının idarə olunmasının xarici trast fondlara tapşırılması**
 - b) ☐ mərkəzi bank tərəfindən valyuta müdaxilələrinin həyata keçirilməsi
 - c) ☐ valyuta ehtiyatlarının müxtəlif ölkələrin valyutalarında saxlanması
 - d) ☐ valyuta məhdudiyyətlərinin tətbiqi
 - e) ☐ mərkəzi bank tərəfindən faiz normalarının müəyyən olunması
-

276.Sual: Hansı halda xarici investisiyaların ölkəyə gətirilməsinə məhdudiyyətlər qoyulması zəruridir? (Çəki: 1)

- a) ☒ ölkədə xarici kapitalın artıqlığı mövcuddursa

- b) ☐ ölkədə pulun artıqlığı faiz normalalarının enməsinə səbəb ola bilərsə
 - c) ☐ **xarici investisiyalar ölkənin iqtisadi təhlükəsizliyinə təhdid edirsə**
 - d) ☐ həmin ölkə ilə diplomatik münasibətlərin pisləşməsi halında
 - e) ☐ ölkənin öz kapital ehtiyatları həddən çoxdursa
-

277.Sual: Deviz siyasəti nədir? (Çəki: 1)

- a) ☐ ölkədə devizlərin fəaliyyətinə məhdudiyyətlərin tətbiqi
 - b) ☐ mərkəzi bank tərəfindən devizlərin istifadəsinin qadağan olunması
 - c) ☐ devizlərin milli valyutaya dəyişdirilməsinin qaydalarının müəyyən edilməsi
 - d) ☐ **mərkəzi bank tərəfindən xarici valyutanın alınıb- satılması**
 - e) ☐ mərkəzi bank tərəfindən ölkədə fəaliyyət göstərən xarici valyutaların siyahısının müəyyən edilməsi
-

278.Sual: Diskont siyasəti nədir? (Çəki: 1)

- a) ☐ mərkəzi bank tərəfindən kommersiya banklarının təkrar maliyyələşdirilməsinin məhdudlaşdırılması
 - b) ☐ mərkəzi bank tərəfindən kommersiya banklarının təkrar maliyyələşdirilməsinin artırılması
 - c) ☐ **mərkəzi bank tərəfindən kommersiya banklarının təkrar maliyyələşdirilməsi üçün faiz dərəcələrinin müəyyən olunması**
 - d) ☐ mərkəzi bank tərəfindən kommersiya banklarının kredit faizlərinin maksimal həddinin müəyyən olunması
 - e) ☐ mərkəzi bank tərəfindən kommersiya banklarının kredit faizlərinin minimal həddinin müəyyən olunması
-

279.Sual: Devalvasiya nədir? (Çəki: 1)

- a) ☐ milli valyutanın alıcılıq qabiliyyətinin aşağı düşməsi
- b) ☐ milli valyutanın alıcılıq qabiliyyətinin yüksəldilməsi

- c) ☐ milli valyutanın inflyasiyasının yüksəldilməsi
 - d) ☐ milli valyutanın məzənnəsinin yüksəldilməsi
 - e) ☐ **milli valyutanın məzənnəsinin aşağı salınması**
-

280.Sual: Devalvasiya dərəcəsi nədir? (Çəki: 1)

- a) ☐ milli valyutanın alıcılıq qabiliyyətinin yüksəlməsi dərəcəsi
 - b) ☐ milli valyutanın pul nişanlarında ləğv olunan sıfırların sayı
 - c) ☐ **milli valyutanın məzənnəsinin aşağı salınması faizi**
 - d) ☐ milli valyutanın məzənnəsinin artırılması faizi
 - e) ☐ milli valyutanın alıcılıq qabiliyyətinin aşağı düşmə dərəcəsi
-

281.Sual: Valyuta nəzarətinin məqsədi nədir? (Çəki: 1)

- a) ☐ valyuta əməliyyatlarının aparılması zamanı ölkənin iqtisadi maraqlarının təmin edilməsi
 - b) ☐ **valyuta əməliyyatlarının aparılması zamanı valyuta qanunvericiliyinə əməl olunmasının təmin edilməsi**
 - c) ☐ ölkənin valyuta ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi
 - d) ☐ ölkədə tədiyyə balansının tarazlığının təmin olunması
 - e) ☐ xarici valyutanın ölkədən qanunsuz çıxarılmasının qarşısının alınması
-

282.Sual: Daxili bazarın xarici rəqabətin zərərli təsirindən müdafiə olunmasına və bir sıra hallarda isə xarici bazarın tutulmasına yönəlmiş xarici ticarət siyasəti necə adlanır? (Çəki: 1)

- a) ☐ Liberalizm
- b) ☐ **Proteksionizm**
- c) ☐ Diversifikasiya
- d) ☐ Diskont

e) ☐ Dəmpinq

283.Sual: Gömrük auditi hansı formalarda həyata keçirilir? (Çəki: 1)

- a) ☐ Tam və qismən
 - b) ☐ Açıq və qapalı
 - c) ☐ **Ümumi və xüsusi**
 - d) ☐ Müəyyən və qeyri-müəyyən
 - e) ☐ Sabit və dəyişkən
-

284.Sual: BXİ –in milli iqtisadiyyata müsbət təsirlərinə aid deyil: (Çəki: 1)

- a) ☐ stabil maliyyələşdirmə mənbələri
 - b) ☐ qabaqcıl texnologiyaların ötürülməsi
 - c) ☐ **istehsal amillərindən rəşional istifadə**
 - d) ☐ ixracın diversifikasiyası imkanı
 - e) ☐ xarici bazarlarla əlaqələrin genişlənməsi
-

285.Sual: Xarici investisiya siyasətinin məqsədlərinə aid deyil: (Çəki: 1)

- a) ☐ iqtisadiyyatın strukturca yenidən qurulmasının təmin olunması
 - b) ☐ yeni işyerlərinin açılması hesabına məşğulluğun səviyyəsinin yüksəldilməsi
 - c) ☐ xarici kapitalın ölkəyə cəlb edilməsi və ölkə iqtisadiyyatının inkişafı üçün effektiv istifadəsinin təmin edilməsi
 - d) ☐ **yüksək əlavə dəyərli sahələrdə yüksək ixtisaslı kadrlara tələbatın artması**
 - e) ☐ inkişaf etmiş ölkələrin qabaqcıl idarəetmə təcrübəsindən yararlanmaq
-

286.Sual: Aşağıdakılardan hansı xarici investisiya siyasətinin məqsədlərinə aid deyil? (Çəki: 1)

- a) ☐ ölkədə sağlam rəqabət mühitinin yaradılması
 - b) ☐ **iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi üçün əlverişli şərait yaradılması**
 - c) ☐ xarici investisiyalarla bərabər ölkəyə qabaqcıl texnologiyalar və mütərəqqi sahibkarlıq təcrübəsinin cəlb edilməsi
 - d) ☐ ölkə iqtisadiyyatının diversifikasiyası, yüksək texnoloji sahələrin inkişafına şərait yaradılması
 - e) ☐ vençur investisiyalaşdırmasının yaradılması və inkişafı üçün şərait yaradılması
-

287.Sual: Kapital ixrac edən ölkələr tərəfindən tətbiq olunan məhdudlaşdırıcı və stimullaşdırıcı tədbirlərə aid deyil: (Çəki: 1)

- a) ☐ BXİ-dan gəlirlərin və mənfəətin baza ölkəsinə köçürülməsinə vergi güzəştləri
 - b) ☐ İEO və keçid iqtisadiyyatlı ölkələrin iqtisadiyyatına investisiya qoyan kiçik və orta şirkətlərin güzəştli kreditləşdirilməsi
 - c) ☐ **Ölkədə özəl kapital qoyuluşuna dövlət zəmanətinin verilməsi**
 - d) ☐ Xarici investisiyalaşdırmaya dəstək göstərən xüsusi orqanların yaradılması
 - e) ☐ Investisiyaların dəstəklənməsi proqramlarının işlənməsi
-

288.Sual: Xarici kapitalın ölkəyə daxil olmasının tənzimlənməsi məqsədi ilə dövlət tərəfindən həyata keçirilən məhdudlaşdırıcı tədbirlərə aid deyil: (Çəki: 1)

- a) ☐ Xalq təsərrüfatı üçün strateji əhəmiyyətə malik sahələrə xarici kapitalın daxil olmasına imkan verilməməsi
 - b) ☐ Xarici investisiyalı müəssisələrin gəlirinin bir hissəsinin ölkənin daxili ehtiyacları üçün istifadə olunmasına yönəlmiş tədbirlər
 - c) ☐ xarici kapitalın ölkəyə buraxılmasının lisenziya-icazəli qaydalarının tətbiqi
 - d) ☐ **ixrac qiymətlərinin səviyyəsinə qoyulan məhdudiyyətlər**
 - e) ☐ ixracın həcminə məhdudiyyətlər
-

289.Sual: Aşağıdakılardan hansı xarici kapitalın ölkəyə daxil olmasının tənzimlənməsi məqsədi ilə dövlət tərəfindən həyata keçirilən məhdudlaşdırıcı tədbirlərə aid deyil? (Çəki: 1)

- a) ☐ malların idxalının əvəz olunması tələbləri
 - b) ☐ birgə müəssisələrin yaradılmasına məhdudiyyətlər
 - c) ☐ **xarici şirkətlərin gəlir səviyyəsinə qoyulan məhdudiyyətlər**
 - d) ☐ xarici kapitalın daxil ola biləcəyi fəaliyyət sahələrinin müəyyən edilməsi
 - e) ☐ gəlir və kapitalın ölkədən çıxarılmasına müxtəlif məhdudiyyətlərin tətbiqi
-

290.Sual: Aşağıdakılardan hansı xarici kapitalın ölkəyə daxil olmasının tənzimlənməsi məqsədi ilə dövlət tərəfindən həyata keçirilən məhdudlaşdırıcı tədbirlərə aiddir? (Çəki: 1)

- a) ☐ **Yerin təki və təbii sərvətlərin işlənməsinə xarici kapitalın buraxılmasına dövlət nəzarətinin tətbiqi**
 - b) ☐ TMK-ların yerləşdiyi ölkə ərazisinə xarici filiallardan ixracın məhdudlaşdırılması üzrə tədbirlər
 - c) ☐ BXİ-dan gəlirlərin və mənfəətin baza ölkəsinə köçürülməsinə qoyulan məhdudiyyətlər
 - d) ☐ İEO və keçid iqtisadiyyatlı ölkələrin iqtisadiyyatına investisiya qoyan kiçik və orta şirkətlərin kreditləşdirilməsinə məhdudiyyətlər
 - e) ☐ xarici kapitalın ölkənin strateji əhəmiyyətli sektorlarına daxil olmasının qarşısının alınması
-

291.Sual: Xarici kapitalın qəbul edən ölkənin iqtisadiyyatı üçün yarada biləcəyi təhdidlərə aid deyil: (Çəki: 1)

- a) ☐ milli kapitalın fəaliyyətini məhdudlaşdırma
- b) ☐ strateji mühüm obyektlərin xarici kapitalın nəzarəti altına keçməsi
- c) ☐ ölkə üçün həyati əhəmiyyətli sahələrin xarici sahibkarların nəzarəti altına keçməsi
- d) ☐ **xarici sahibkarların ölkənin təbii sərvətlərindən öz mənfəətləri üçün istifadə etməsi**

- e) ☐ gəlirlərin ölkədən kütləvi çıxarılması
-

292.Sual: Məhdudlaşdırıcı işgüzar fəaliyyət həyata keçirən şirkətlər barəsində həyata keçirilən tənzimləyici tədbirlərə aid deyil: (Çəki: 1)

- a) ☐ bazarın bölünməsi üzrə tədbirlər
- b) ☐ tenderlərin təşkili üzrə tədbirlər
- c) ☒ **fəaliyyətin məhdudlaşdırılması üzrə tədbirlər**
- d) ☐ “əlaqəli ticarət” tədbirləri
- e) ☐ pərakəndə satış qiymətlərinin saxlanılması üzrə tədbirlər
-

293.Sual: Aşağıdakılardan hansı məhdudlaşdırıcı işgüzar fəaliyyət həyata keçirən şirkətlər barəsində həyata keçirilən tənzimləyici tədbirlərə aid deyil: (Çəki: 1)

- a) ☒ **qiymətlərin məhdudlaşdırılması üzrə tədbirlər**
- b) ☐ müstəsna diler əlaqələrindən imtina üzrə tədbirlər
- c) ☐ transfert qiymətlərinin tətbiqi ilə əlaqədar tədbirlər
- d) ☐ qiymətlərin differensiasiyası üzrə tədbirlər
- e) ☐ qiymətlərin fiksə olunması üzrə tədbirlər
-

294.Sual: Keçən əsrin 80-ci illərində investisiya rejimlərinin liberallaşması səbəblərinə aid deyil: (Çəki: 1)

- a) ☐ 80- ci illərdə bir sıra İEO ölkələrin xarici borc böhranı keçirməsi və maliyyə resurslarının məhdudluğu
- b) ☒ **Keçmiş sosialist ölkələrində iqtisadi inkişaf templərinin zəifləməsi**
- c) ☐ Ölkələr arasında BXİ-in cəlb olunması uğrunda rəqabətin güclənməsi
- d) ☐ 80-illərin əvvəllərində dünyada baş verən iqtisadi tənəzzül
- e) ☐ Ölkələrin, xüsusilə də yeni sənaye ölkələrinin milli TMK-ların inkişafı və onlara dəstək siyasətini həyata keçirməsi

295.Sual: Aşağıdakılardan hansı investisiya iqliminin təriflərindən deyil? (Çəki: 1)

- a) ☐ **İnvestisiya iqlimi – investisiyalara potensial ödəniş qabiliyyətli tələbi şərtləndirən müxtəlif obyektiv əlamət, xassə və vasitələrin məcmusudur**
- b) ☐ İnvestisiya iqlimi – ölkədə müvəqqəti sərbəst pul vəsaitlərinin gəlir götürmək məqsədi ilə qoyulması üçün formalaşmış siyasi və iqtisadi amillər məcmusudur
- c) ☐ İnvestisiya iqlimi – ölkə üçün xarakterik olan və subyektlərin investisiya qoyma imkanlarını və stimullarını müəyyən edən amillər kompleksidir
- d) ☐ İnvestisiya iqlimi – ölkədə kapital qoyuluşunun cəlbediciliyini müəyyən edən iqtisadi, siyasi və digər amillərin məcmusudur
- e) ☐ İnvestisiya iqlimi- investoru ölkəyə investisiya qoymağa və ya investisiya qoymaqdan imtina etməyə sövq edən siyasi, sosial – iqtisadi və hüquqi amillərin məcmusu ilə xarakterizə olunan mövcud şəraitdir

296.Sual: Aşağıdakılardan hansı investisiya potensialının elementlərinə aid deyil? (Çəki: 1)

- a) ☐ istehsal potensialı
- b) ☐ infrastruktur potensialı
- c) ☐ **intellektual potensial**
- d) ☐ istehlak potensialı
- e) ☐ institusional potensial

297.Sual: İnvestisiya risklərini qiymətləndirmək üçün təhlil olunması zəruri olan amillərə aid deyil: (Çəki: 1)

- a) ☐ siyasi sabillik – siyasi çevrilişlər və onların işgüzar fəallığa təsiri
- b) ☐ xarici investisiyalar və gəlirlərə münasibət – sosial ehtiyaclara xərclərin miqdarı
- c) ☐ **milli valyutanın məzənnəsi**
- d) ☐ milliləşdirmə - mülkiyyətin ekspropriasiyası (zorla əldən alınması)

- e) ☐ devalvasiya ehtimalı - valyuta tənzimləməsi metodlarının təsiri və effektivliyi
-

298.Sual: Aşağıdakılardan hansı investisiya risklərini qiymətləndirmək üçün təhlil olunması zəruri olan amillərə aid deyil? (Çəki: 1)

- a) ☐ müqavilənin reallaşdırılması imkanı- müqavilə öhdəliklərinə əməl olunması
- b) ☐ qısa və uzun müddətli kreditlər – kredit verilməsinin şərtləri
- c) ☐ kriminogen durum – mütəşəkkil cinayətkarlıq və bunun işgüzar fəallığa təsiri
- d) ☐ **ölkənin daxili bazarında rəqabətin səviyyəsi**
- e) ☐ korrupsiyanın mövcudluğu – korrupsiyanın səviyyəsi və işgüzar fəallığa təsiri
-

299.Sual: İnvestisiya cəlbediciliyinin reytinglərinin hesablanması üçün istifadə olunan göstəricilərə aid deyil: (Çəki: 1)

- a) ☐ iqtisadiyyatın effektivliyi
- b) ☐ siyasi risklərin səviyyəsi
- c) ☐ uzunmüddətli borc kapitalının əlçatanlığı
- d) ☐ forsmajor halların yaranma ehtimalı
- e) ☐ **kadrların ixtisas səviyyəsi**
-

300.Sual: Aşağıdakılardan hansı investisiya cəlbediciliyinin reytinglərinin hesablanması üçün istifadə olunan göstəricilərə aid deyil? (Çəki: 1)

- a) ☐ dövlət tənzimləməsinin vəziyyəti
- b) ☐ xarici borcların vəziyyəti
- c) ☐ borclara xidmət edilməsi qabiliyyəti
- d) ☐ **xaricə verilən kreditlərin miqdarı**
- e) ☐ bank kreditlərinin əlçatanlığı
-